




"SƏS" qəzeti mənim
ürün ən əxiz qəzətdir



№ 057 (6982)



3 aprel 2024-cü il.
Qiyməti 60 qəpik

+

Azərbaycan-Türkiyə arasında strateji müttəfiqlik

Prezident İlham Əliyev Türkiye Prezident Administrasiyasının komitə sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib



Sühl əleyhinə olan QƏRB MARAQLARI



Əli Kərimli agent
olmadığını təkzib
edə bilmir



14

**SOK: 7 mindən
çox vətəndaş
hakerlərin
qurbanı olub!**



16

Taksilərin taleyi
necə olacaq?



6

"Aprel döyüşləri Azərbaycan
ordusunun gücünü göstərdi"



8

2030-cu ildə dünyani və
ölkəmizi nə gözləyir?



11

+

Sarsılmaz dostluq və qardaşlığa söylekən və uğurla davam etdirilən Türkiye-Azərbaycan birliliyi əsərlərdir ki, davam edir. Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri müasir dövrümüzdə daha da möhkəmlənilib. Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələrinin hərtərəfli inkişafı baxımından, həyata keçirilən tədbirlər böyük əhəmiyyət daşıyır və dövlətlər arasında dostluq-qardaşlıq münasibətləri dünya üçün nümunəyə çevrilib. Azərbaycan və Türkiye arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisine, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha six şəkilində bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biridə məhz Azərbaycan və Türkiye münasibətlərinin inkişafından keçir. Dostluq və qardaşlığa söylekən Azərbaycan-Türkiyə münasibətləri bu gün daha yüksək bir məhələdədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 2-də Türkiye Respublikasının Prezi-



Azərbaycan-Türkiyə arasında strateji müttəfiqlik

Prezident İlham Əliyev Türkiyə Prezident Administrasiyasının komitə sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib



dent Administrasiyasının Müdafə Sənayesi Komitəsinin sədri Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməsi əlaqələrin möhkəmləyin göstəricisidir. Söhbət zamanı Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün istiqamətlərdə, o cümlədən hərbi və müdafiə sənayesi sahəsində uğurla inkişaf etdiyi qeyd olunub. Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığıımızın daha da genişlənməsi işinə töhfə verəcəyi diqqətə çəkilib. Prezident İlham Əliyev Türkiyə hərbi sənaye kompleksinin məhsullarının keyfiyyət və səmərəliliyə görə artıq dünya səviyyəsində məhsurlaşdırığını memnunluqla qeyd edərək Azərbaycanda da müdafiə sənayesinin inkişafı ilə bağlı ciddi addımların atıldığı vurğulayıb. Bu baxımdan Türkiyənin aparıcı şirkətlərindən ibarət nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığıımızın perspektivlərinin müzakirəsi üçün yaxşı imkanlar yaratdığını deyib. Haluk Görgün səfər çərçivəsində Türkiye nümayəndə heyətinin tərkibində olan şirkətlər ilə Azərbaycan müdafiə sənayesi şirkətləri arasında bir neçə istiqamətdə birgə fəaliyyətlə bağlı anlaşma memorandumlarının imzalanması barədə dövlətimizin başçısına məlumat verib. Qeyd edək ki, son 21 ilde Türkiyənin müdafiə sənayesi üzrə yerli istehsal nisbeti 20 faizdən 80 fai-

bütün bunlar ölkərimizin hərbi qüdrətinin artmasına xidmət edir. Ölkələrarası hərbi-texniki əməkdaşlıq hərbi silah və sursatların istehsalı üzrə birgə layihələrin həyata keçirilməsi, birgə müəssisələrin yaradılması, hərbi məhsuluların idxalı və ixracı, müdafiə sərgilərində iştirak və s. daxildir.

QARDAŞ ÖLKƏLƏR

siyaset yürüdə bilən ölkədir. Dövlət siyasetinin də mütləq prioritətləri Azərbaycan xalqının və dövlətinin milli maraqlarının müdafiə olunması, eyni zamanda ölkəmizin müstəqil siyaset aparmasıdır.

Şuşa Beyannamesinin imzalanması Azərbaycanın müstəqillik tarixine əbədi həkk olundu və Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni bir dövrün başlangıcını qoyma. Bu mühüm tarixi se-



ARASINDA KEYFİYYƏTCƏ YENİ DÖVR

Xalqlarımızın eyni soyköküne, dile, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olmasına bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə de biri digərinin yanında olub. Türkiyənin qətiyyətli dəstəyini 44 günlük Vətən müharibəsi zamanı bir daha gördük. Postmühərbi mərhəlesində də qardaş Türkiye Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə start verdiyi geniş miqyaslı bərpa işlərində yaxından iştirak edir. Cənubi Qafqazın lider dövləti olan Azərbaycan müstəqil

nəd ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin təntənəsi oldu və dövlətlər arasında əməkdaşlığın strateji əhəmiyyət kəsb edən sahərini əhatə edir. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Beyannamə dövlətlərəsi gələcək iş birliyinin istiqamətini göstərir. Beyannamədə beynəlxalq müstəvədə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticari əlaqələr, mədəniyyət, təhsil, idman, gənclər siyaseti, enerji təhlükəsizliyi kimi məsələlər öz əksini tapib. Tarixi, strateji önəmi, hüquqi, hərbi və siyasi baxımdan xüsusilə böyük əhəmiyyətə malik olan Şuşa Beyannamesi Azərbay-

can-Türkiyə qardaşlığının sarsılmazlığını bir daha nümayiş etdirir. Azərbaycan və Türkiye regionda sabitliyin və tehlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması istiqamətində səylərini davam etdirilməsi baxımından yeni imkanlar açır. Şuşa Beyannamesi iki ölkə arasında imzalanmış olsa da, bölge üçün də böyük əhəmiyyət daşıyır.

Azərbaycan və Türkiye arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həmdə regionun ümumi tərəqqisine, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Azərbaycan və Türkiye arasındaki əsl dostluq və qardaşlıq münasibətlərinin mahiyəti xalqımızın Türkiye ilə Azərbaycan arasında qardaşlıq münasibətləri hazırda Cənab Prezidentimiz İlham Əliyevin və Türkiye Respublikasının Prezidenti Cənab Rəcəb Tayyib Erdoğanın rəhbərlikləri altında ən yüksək səviyyədə davam etməkdədir. Azərbaycan və Türkiye birlikdə nəhəng layihələr reallaşdırmaqla təkcə ölkələrimizin deyil, böyük bir regionun da inkişafına mühüm töhfələr verir. Azərbaycanın və Türkiyənin birlikdə həyata keçirdiyi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP kimi meqalayihələrdən qardaş ölkələrimizlə yanaşı, digər xalqlar da faydalıdır.

Ölkələrimizin beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı çərçivəsində koordinasiyalı fəaliyyət, qarşılıqlı dəstəyin davam etdirilməsi və güc-

Tebe ki, yeni dövrün yeni hədəfləri olmalıdır. Biz yeni dövrə köhnə hədəflərle geda bilmərik, çünki o hədəflər artıq əldə edildi və indi bəzi ölkələr var ki, öz tarixi keçmişini, tarixi uğurları iller boyunca, onilliklər ərzində istismar edirlər. Halbuki onların özlərinin o zəfərlərə heç bir aidiyəti yoxdur. Yəni, biz o ölkələrdən olmaq istəmirik. Biz nə etmişkəsə etmişik, xalq da bunu qiymətləndirir və qiymətləndirəcək. Ancəq bu tarixi Zəfəri də bundan sonra daim istismar etmək düzgün olmaz. Çünkü birincisi, siyasi nöqtəyi-nəzərdən düzgün olmaz. İkincisi, cəmiyyətde elə bir sakitləşmə ovqatı da yaradılmalıdır.

Birincisi, biz her zaman çox ayıq olmalıyıq, çünki bize qarşı olan hərəkat, dediyimiz bu məsələlərlə bitməyəcək, bundan sonra da davam edəcək. Biz dünya miqyasında çox böyük layları tərpətdik. Bəlkə də təhlilçilər görürək ki, bizim Zəferimizin bəzi ölkələr üçün fəsadları onlara çox baha başa gelib. Büyük layları tərpətdik biz. Elə bir Zəfər çaldıq ki, bu, lokal əhəmiyyətli məsələ deyil. Bu, bir növ beynəlxalq gündələyin əsas məsələlərinin birinə çevrilidir.

AZERTAC xəbər verir ki, "İlham Əliyev. İnkışaf - məqsədimizdir" çoxcildiliyinin çapdan yeni çıxmış 133-cü kitabında yer alan bu fikirləri dövlətimizin başçısı 2024-cü il yan-

Prezident İlham Əliyev: "Yeni dövrün yeni hədəfləri olmalıdır"

varın 10-da yerli televiziya kanallarına müsahibəsində söyləyib. Üç saatda yaxın davam edən müsahibədə Prezident İlham Əliyev jurnalistlərin 20-dək istiqamət üzrə suallarını cavablandırıb. Müsahibənin tam mətni ilə çoxcildiliyin yeni kitabında tanış olmaq mümkündür. Kitabda toplanmış materiallar 2023-cü ilin dekabrından 2024-cü ilin fevralınadək olan dövrü əhatə edir.

Yeni nəşrde Prezident İlham Əliyevin Azərbaycan Respublikasının növbədən kənar prezident seçkilərində Xankəndi şəhərində 122 sayılı seçki dairesinin 14 sayılı seçki məntəqəsində səsvermədə iştirakına və inamlı qələbəsinə dair materiallar, müstəqilliyimiz dövründə ilk dəfə Azərbaycanın bütün ərazisində keçirilmiş prezident seçkilərində qazandığı qəlebə münasibətə göndərəlmüş təbrik məktubları verilib. Bu təbriklər sırasında Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin, Rusiya Prezidenti Vladimir Putinin, Çin Xalq Respublikasının Sədri Si Cinpinin, Özbekistan Prezi-

denti Şavkat Mirziyoyevin, Serbiya Prezidenti Aleksandar Vuçiçin, İran Prezidenti Seyid İbrahim Reisini, Belarus Prezidenti Aleksandr Lukaşenkonun, Tacikistan Prezidenti Emoməli Rəhimonun və digər dövlət başçılarının məktubları yer alıb.

Prezident İlham Əliyev yanvar ayında Lənkəranda və Neftçala səfərlərde olub. Səfər zamanı dövlətimizin başçısı "Lenk Frujt" MMC-nin Lənkərən rayonunun Separadi kəndində yeni salınmış situs bağında yaradılan şəraitlə tanış olub. Həmçinin Lənkərən regional "ASAN xidmet" Mərkəzinin açılış mərasimində iştirak edib, Lənkəranda yeni inşa edilmiş müasir penitensiar kompleksində yaradılmış şəraitlə, "Laran" MMC-nin qənnadi məhsullarının istehsalı müəssisəsənin fealiyyəti ilə tanış olub və Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyrət edib. Prezident Neftçala içmeli su təchizati sistemlərinin istismara verilməsi tədbirində iştirak



edib.
Bütün bunnara dair materiallar
133-cü kitabda yer alıb.

Kitabda Prezident İlham Əliyevin Azərbaycana sefər etmiş Birleşmiş Ərəb Əmərliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla, Türkiye Böyük Millət Məclisinin deputati, parlamentin Milli müdafiə komissiyasının sədri, sabiq milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə, Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqla, Azərbaycan-Türkəyə parlamentlərə rəsəd dostluq qrupunun rəhbəri Şamil Ayrımın rəhbərliyi ilə Türkiye Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyəti və digər yüksək səviyyəli qonaqlarla görüşləri haqqında informasiyalar verili.

Yeni kitaba Prezidentin Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində silahlanması yeni qəbul edilmiş "Akino" hücum PUA-larının uçuşlarını izləmə mərasimində iştirakına aid material da daxil edilib.

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətə Azərbaycan xalqına müraciətinin mətni də bu nəşrede yer alıb.

"Azərnəşr" tərəfindən buraxılan 133-cü kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZERTAC) materiallarından istifadə olunub.

Türkiyənin "TRT Haber" agentliyi son dövrlər Fransa hökumətinin regiona artan marağı, xüsusiətə Ermənistana dəstəyi ilə bağlı məqalə yayılmışdır. "Fransanın Ermənistandakı nümayəndələri: Hədəf Türkiyədir?" sərlövhəli məqalədə ikinci Qarabağ müharibəsindən sonra "Ermənistanın yeni himayədarı" kimi ortaya çıxan Fransanın bölgəni yenidən alovlandırı biləcək addımlar atlığı vurğu lanır.

Qeyd edilir ki, Fransanın Zəngəzur dəhlizindən çox narahat olduğunu dile getirən ekspertlərin fikrincə, Afrikadaki müstəmləkələrdən qovulan rəsmi Paris bu addımlarla Türkiyəyə təzyiq göstərmək isteyir.

"TRT Haber"ın müxbiri Sertaç Aksanın müəllifi olduğu yazida vurğulanır ki, son vaxtlar Fransanın adının ən çox səsləndiyi yerlərdən biri de Ermənistandır. Paris burada addımlarını gah açıq, gah da keşfiyyat təşkilatları vəsitiylə gizli şəkildə atr. Eyni günlərdə dərc olunan iki müxtəlif xəbəre diqqət çəkən müəllif bu yazıların, əsliyə, bölge ilə bağlı əhəmiyyəti ipucları verdiyini bildirib.

"Fransanın "Le Figaro" nəşrində yayımlanan məqalədə Paris-Irevan münasibətləri ilə bağlı maraqlı detallar yer alıb. Yazida irəli sürülen iddialara görə, Fransa prezidenti Makron Azərbaycanın Qarabağda həyata keçirdiyi hərbi əməliyyatlar zamanı bəzi addımlar atmaq isteyib. Bunların arasında Laçın dəhlizindən keçmek, Avropanın Azərbaycanla bağlı birgə qınaq qərari tətəb etmek, Vatikan'dan açıqlama gözləmək kimi mövzular olub.

Xəberdə diqqət çəkən ikinci məqalədə bildirilir ki, Fransa Ermənistani yeni mühərabəye hazırlayıv və Bakının milli təhlükəsizliyinə xələl getirəcək casus şəbəkəsi yaratmağa çalışır. Bu faktlara nəzərə salanda aydın olur ki, Fransa Ermənistanı məsələsində yeni "qapı" açmağa çalışır. Bundan əlavə, Fransanın Ukrayna-Rusya mühərabəsi ilə bağlı mövqeyi, Makronun açıqlamaları və Avropa İttifaqından tamamilə fərqli fikirleri də diqqətləri Parisə yönəldir. Diger tərəfdən Ermənistan üzərindən qurulan istenilən oyun Türkiyəni də yaxından maraqlandırır.

Mütəxəssis rəyləri əsasında hazırlanan məqalədə vurğulanır ki, Vətən mühərabəsində məglubiyətdən sonra rəsmi Moskvadan dəstək görməyən İrevan hökuməti Avropa İttifaqı

"TRT Haber": Fransanın Ermənistandakı nümayəndələri: Hədəf Türkiyədir?



və
her cür hərbi yardımın edilə bilecəyini açıqlamışdır.

Məqalənin "Fransanın "qarnının ağrısı" Zəngəzur dəhlizidir" yarımbaşlıqlı hissəsində Qarabağ Zəfərindən sonra imzalanınan sazişin en mühüm maddələrindən birisi Azerbaycan ile Naxçıvan arasında yeni bir əlaşlılığı oldu. Doç. Dr. Savaş Eğilmezə görə bu durum Fransayı ciddi derecede rahatlaşdırır.

Müəllif bölge üzrə mütəxəssis - Türkiyənin Atatürk Universitetinin dosenti Savaş Eğilmez bununla bağlı fikirlərinə de yer verir: "Fransanın narahat edən məhz Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizinin reallaşması ilə Türk dünyasının ticarət, logistika və siyasi əlaqələri güclənəcək. Zəngəzur həm Türk dünya-

sının, həm də bölgenin parlayan ildənu ola-caq". Eğilmezin fikrincə, regionda baş verən son proseslər onu göstərir ki, bəzi Qərbi qüvvələri, o cümlədən Fransa Zəngəzur dəhlizinin açılmasının qarşısını almaq üçün irrasional fealiyyətlə məşğuldur və aralarında terrorçuların da olduğu yaraqları regiona yerləşdirilir, bölge silahlandırılır.

Yazının "Ciddiye alınmamaq kompleksi Makronu səhv sürükleyir" hissəsində ekspert qeyd edib: "Fransada 600 mindenən çox yaxşı təşkilatlanmış və təsir imkanları olan erməni var. Bunu gözardı etmək olmaz. Fransa və onun lideri Makron, əslində, "ciddiye alınmamaq kompleksi" ilə Avropanın liderliy üçün oynayır. Bunu o qədər həvəsle və tələsik edir ki, bu da Fransa üçün ciddi səhvələrə getirib çıxarır. Makron xüsüsile Türkiye və Azərbaycanın üzərində gələrkən Afrikada itirdiyi nüfuzunu unutdurmağa çalışır. Üstəlik, o, "Ukraynaya əsgər göndərek" kimi qəribə ifadələri ilə həqiqətən de gülünc vəziyyətə düşür.

Məqalənin "Afrika və Qafqazın hesabını Türkiyəyə kəsmək istəyirlər" yarımbaşlıqlı hissəsində isə vurğulanır ki, məsələ hər nə qədər Fransa-Ermənistən və təbii olaraq Azərbaycan'a təsir etse də, bütün bu hadisələrin inkişafının Türkiyəyə təsirsiz ötüşəcəyini düşünmək mümkün deyil.

Ankaradan ümumi mənzərənin necə göründüyü də toxunan ekspert Fransanın son dövrəkəsi siyasetində Türkiye üçün ayrıca bir başlıq açmağın zəruri olduğunu vurgulayaraq deyib: "Hətta bu başlıqları iki alt başlıqla bəzəyə bilərik: Afrikada Türkiye və Qafqazda Türkiye. Hər iki vəziyyət Fransanın yuxusunu qarşıracaq səviyyədə Türkiyənin xeyrinə inkişaf etməkdədir".

Eğilmezin sözlərinə görə, bir-birinin ardınca Afrikadaki müstəmləkələrindən qovulan Fransa bunun əsas səbəbi kimi Türkiyəni görür.

Yazıcı eləvə edilən infografikada 2010-cu illərdən etibarən Fransa koloniyallarında mərkəzi hökumətə qarşı etirazların artması və bu bölgələrdə idarəetmə sisteminin dəyişməsinin Parisi qıtdən ayrılmış məcburiyyəti qarşısında qoyması, onun müstəmləkələrdən geri çəkilməsi mərhələli şəkildə izah edilir.

Tolerant mühitin, multikultural dəyərlərin məkanına çevrilən Odlar diyarımız xoşməramlı mesajlarını dünyaya ölkələrinə göndərir. Bu mesajlarda dinlərin və etnik qrupların nümayəndələrinin birgə yaşaması və ölkəminin uğurlu inkişafına birgə töhfələr verən mövcud mühit öz eksini tapır. Azərbaycanda multikulturalizm mühiti müxtəlif xalqların və etnik qrupların dilinin, dininin və ümumilikdə mənəvi mədəniyyətinin inkişafına geniş imkanlar yaradır. Azərbaycanda bütün dinlərin nümayəndələri öz dini ayinlərini azad şəkildə icra etməkdəirlər. Azərbaycanda bütün dinlərin nümayəndələri qarşılıqlı hörmət və anlaşma, sülh şəraitində birgə yaşayır və Milli Məclisdə təmsil olunurlar. Ölkədə mövcud ictimai sabitlik, vətəndaş həmrəyliyi və etnik dini dözümlülük mühiti mütəreqqi tarixi ənənələrdən bəhrələnən milli siyasetin məntiqi neticəsidir. Bu gün tolerantlığın məkanı, multikultural ənənələrə sadıq müstəqil Azərbaycan mədəniyyətlərin diaologun inkişafına, mədəni müxtəlifliyin qorunub-saxlanması və sivilizasiyalar arasında qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönəlmış mühüm layihələrin, mötəbər forumların gerçekləşdirilməsi sahəsində zəngin təcrübəyə malikdir. Bu multikultural münasibətlərin davamlılığı, onun bugünkü inkişafı, bilavasitə, dövlət dəstəyindən qaynaqlanır. Həqiqətən də, Azərbaycan istər ölkə səviyyəsində, istərsə də beynəlxalq səviyyədə dinlərarası və çoxmədəniyyətli harmoniyanın inkişafına təkan verir və bu nailiyyətin davamlı olması üçün tədbirlər həyata keçirir. Bütün bunlarla yanaşı, Azərbaycan müsəlman dünyasının birleşməsinə və həmrəylik nümayiş etməsinə töhfələr verir.

İSLAM DÜNYASININ AZƏRBAYCANA GÖSTƏRDİYİ BÖYÜK DƏSTƏYİN TƏZAHÜRÜ

Azərbaycan dünyada həmrəyliyin, eləcə də islam həmrəyliyinin təmin edilməsinin tərəfdarı kimi çıxış edir. Bu gün Azərbaycan islam həmrəyliyi ideyalarına və mədəniyyətlərənərə dialog ənənələrinə sadıqdır. Azərbaycan öz eqidəsine, milli dəyərlərinə sadıq bir dövlətdir. Azərbaycan islami dəyərlərə, islam dininə bağlı dövlətdir. Bunun nəticəsidir ki, müasir dövrümüzə ölkəmizdə islam dəyərlər, multikulturalizm məktəbi və tolerantlıq yeni dövrünü yaşayır. Dünyada baş veren siyasi proseslər, müsəlman ölkələrindəki müharibə və münaqışlər, bəzi ölkələrdə islamofobiyanın yayılması islam dünyasında həmrəyliyin zəruriliyini bir daha əyani surətdə göstərir. Belə şəraitde Azərbaycan dünyada həmrəyliyin, eləcə də islam həmrəyliyinin təmin edilməsinin tərəfdarı kimi çıxış edir. Aprelin 2-də Azərbaycan Prezidenti İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalamı qəbulu zamanı bildirdiyi kimi, Azərbaycanın islam həmrəyliyinin gücləndirilməsi istiqamətində böyük səylər göstərir. Dövlətimizin başçısı 2020-ci ilə işğaldan azad edilmiş Şuşa şəhərinin "Islam dünyasının mədəniyyət paytaxtı" elan olunduğunu xatırlayaraq bu qərarın bütün islam dünyasının Azərbaycana göstərdiyi böyük dəstəyin təzahürü olduğunu bildirib və gələn ay Şuşada təntənəli tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb.

Bildiyimiz kimi, 2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün "Islam dünyasının mədəniyyət paytaxtı" elan edildi. Bu qərar islam mədəniyyətinin zənginliklerini dolğun təzahür et-

Azərbaycandan islam həmrəyliyinə töhfə

Prezident İlham Əliyev: "Azərbaycan islam həmrəyliyinin gücləndirilməsi istiqamətində böyük səylər göstərir"



diren Şuşaya xüsusi ehtiramın ifadəsidir və islam dünyasının həmrəyliyinin yeni rəmzi - ənənələrinin qarşılıqlı eməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsində müstəsnadır. Tarixi keçmiş, dini, mədəni və mənəvi dəyərləri ilə islam dünyasını ayrılmaz hissəsi olan Azərbaycan töhfəsinə verir. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş torpaqlarında islam dininə aid tarixi və mədəni ərsin və ibadət ocaqlarının dağıldılıb və təhqir olunubdur. Bu gün Şuşaya gələcək hər kəs bu mövcud vəziyyəti bir daha görəcəkdir. Qısa bir zamanda cənnəti xatırladacaq Şuşa nəinki türk, islam dünyasının bütün bəşəriyyətin mədəniyyət paytaxtına çevriləcəkdir. Şuşamızda keçiriləcək tədbirlərə iştirakçı olacaq hər bir kəs möözələr diyarı ilə xoş təəssüratlarla ayrılacaqlar.

İSLAM DİNİNƏ AİD İBADƏT OCAQLARI DAĞIDILDILIB

Prezident İlham Əliyev işğal dövründə Ermənistan tərefindən Azərbaycanın maddi-mədəniyyət nümunələrinin, həmçinin islam dininə aid ibadət ocaqlarının dağıldıldığını, bu xüsusda həmin ərazilərimizdə olan 67 məsciddən 65-nin tamamilə darmadağın edildiyini vurğulayıb. Dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycanın həyata keçirdiyi bərpə-quruculuq işlərini qeyd edib.

30 ilə yaxın erməni işgalinə məruz qalmış Azərbaycanın 20 faizi yaxın torpağı işğal altında idi. BMT-nin Qarabağın Azərbaycana məxsus olduğunu rəsmi sənədlərlə təsdiqləmesine baxmayaraq, qurum ötən 30 ilde münaqışının həlli üçün heç bir müsbət addım atmadı. Özlərini beynəlxalq birləşdirən Fransa, ABŞ və Rusiya - həmsədrələr ədalətin bərpə olunması üçün heç

bir addım atmadılar. 44 günlük Vətən mühabibəsində Azərbaycan ərazi bütövüyünü bərpa etdi. 28 il ərzində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməyən Ermənistan cəmi 44 gün ərzində öz meğlubiyəti ilə barışdı. İkinci Qarabağ müharibəsi başa çatıldıqdan sonra sülh danışqları təşəbbüsü ilə çıxış edərək sülh yolu ilə həllin beş əsas prinsipini işleyib hazırladı. Bu gün Cənubi Qafqazda yeni reallıqlar yaradın Azərbaycan sülh prosesinə sadıqdır. Azərbaycan Ermənistandı münasibətlərin sülh yolu ilə həllinə töhfə vermək üçün ciddi addımlar atır.

Dövlətimizin başçısı bildirib ki, Azərbaycanın 28 iləndən artıq müddətdə Ermənistandın işğalı və herbi təcavüzü ilə üzləşməsinə baxmayaraq, məhz ölkəmiz 44 günlük Vətən mühabibəsindən sonra Ermənistan ilə münasibətlərin normallaşdırılması və Cənubi Qafqazda davamlı sülhün təmin olunması üçün sülh müqaviləsi təşəbbüsü ilə çıxış edib.

COP29 ÇƏRÇİVƏSİNDE DƏ AZƏRBAYCAN DİN'LƏRARASI DİALOQUN TƏŞVIQİNƏ DƏSTƏK VERƏCƏK

Cənab Prezident qonağı qəbulu zamanı Azərbaycanın COP29-a ev sahibliyi edəcəyinə də diqqəti çəkib. Bunun Azərbaycanda keçirilməsi əlbəttə ki, ölkəmizə olan daha bir ehtiramın təzahürüdür. Bu qərar bütün dünya ölkələri qəbul etmişdir və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilmişdir. Azərbaycanın dünyasının en böyük və mühüm dövlətlərə rəsədi tədbirlərindən biri olan COP29-a 2024-cü ilə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. COP28-də iqlim naminə dini pavilyon təşkil olundu-

ğunu və 4000-dən çox insanın bu pavilyonu ziyyət etdiyini diqqətə çatdırın qonaq qeyd edib ki, Əl-Əzəzərin şeyxi, böyük imam Əhməd Ət-Tayyib həzrətlərinin birbaşa dəstəyi və onun Roma Papası ilə birgə eməkdaşlığı şəraitində COP28-də dünyanın 30-dan çox dini liderinin iştirakı ilə tədbir keçirilib və bu tədbirdə dini liderlər qlobal iqlim dəyişikliyinin qarşısının alınması istiqamətində "Vidən çağırışı" adlı bəyanat imzalayıblar. O, COP29 çərçivəsində də ev sahibi olaraq Azərbaycanla eməkdaşlığı şəraitində beş bir tədbiri keçirmək niyətində olduqlarını bildirib.

Prezident İlham Əliyev dövlətarası və mədəniyyətlərə dialogun təşviqində Azərbaycanın mühüm rol oynadığını vurğulayaraq, bu xüsusda Bakıda keçirilən mötəbər tədbirlərə də toxunub. Dövlətimizin başçısı yaxın zamanda ICESCO, UNESCO və BMT-nin Sivilizasiyalar Alyansının dəstəyi ilə Azərbaycanda Mədəniyyətlərərəsə Dialog Forumunun yenidən keçiriləcəyini bildirib. Prezident İlham Əliyev COP29 çərçivəsində də Azərbaycanın dövlətarası dialogun təşviqinə dəstək verməyə, bunun bir nümunəsi kimi dünya dini liderlərinin görüşünün keçirilməsinə və bu sahədə eməkdaşlığı hazır olduğunu vurğulayıb. Söhbət zamanı islam dünyasında məzhəblərərəsə dialogun vacibliyinə toxunulub, bu xüsusda Azərbaycanın nümunəsi uğurlu örnek kimi məmənunluqla qeyd olunub.

Azərbaycanda keçirilən bütün beynəlxalq tədbirlər xalqlar və mədəniyyətlərərəsə dialogun inkişafı baxımından, əhəmiyyəti yüksək qiymətləndirilir. Dünyanın müxtəlif yerlərində, müxtəlif zəmində toqquşmaların baş verdiyi zamanda, Azərbaycan sülh və həmrəyliyi təbliğ edir. Dostluq, sülh, tərəfdaşlıq və mədəni müxtəliflik məsələlərinə öz töhfəsini vermiş olur.

Zümrüd BAYRAMOVA

Cidani çuvalda gizlətmək mümkün olmadığı kimi, hansısa dövlətin apardığı hiylər siyaseti də sona qədər gizli saxlamaq mümkün deyil. Məsələn, ABŞ-in Cənubi Qafqaz siyasetinin konturları artıq bir-birinin ardınca ortaya çıxır. Aprelin 5-nə planlaşdırılan Al-ABŞ-Ermənistən görüşündə Ermənistən üçün təhlükəsizlik zəmanətləri haqqında pact qəbul edilməli olduğu artıq elan edilir, deməli, ABŞ Cənubi Qafqaz siyasetin də artıq Avropanın pərdəsi arxasında gizlənməyə də ehtiyac duymur, daha gizlənmir və açıq-aşkar öz maraqlarından çıxış etdiyini hətta nümayiş etdirir. Amma bu maraqların sülh əleyhinə olduğu elə kənardan belə görünür.

ABŞ Cənubi Qafqaz regionunda gərginliyi artıraraq, yeni münaqişəyə səbəb olan hərbiləşmə yolunu tutub

Aprelin 5-de nəzərdə tutulan ABŞ-Al-Ermənistən pactı, Ermənistanın "casus məsiyasının" ABŞ-ı da ehətə edəcək şəkildə genişləndirilməsi və hətta yaxın gələcəkdə ciddi hərbi baza belə yaradılması məqsədi daşıdığı qənaətinə gəlməyə əsas verir. Büttün bunlar əslində Qərb tərəfindən xoşagelməz bir ssenarinin artıq çoxdan hazır olduğunu göstərir. Belə məlum olur ki, ABŞ, Cənubi Qafqaz regionunda gərginliyi artıraraq, yeni münaqişəyə səbəb olan hərbiləşmə yolunu tutub. Belə bir yol tutan ölkə isə sülhdən dəm vura bilməz və artıq açıq şəkildə də göstərilir ki, ABŞ regionda, yeni Cənubi Qafqaz bölgəsində qətiyyən sülhü nəzəre almır və yalnız öz maraqlarını güdür.

Ermənilərin görüş öncəki davranışları işin nə yerde olduğunu ortaya qoyur

Bilirik ki, keçirilməsi nəzərdə tutulan görüş Ermənistən baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının rehbəri Ursula von der Leyen və ABŞ dövlət katibi Blinkenin iştirakı ile keçiriləcək. Amma anlaşılmayan odur ki, görüşə hazırlıq canlı qüvenin, zi-rehli texnikanın, artilleriya qurğularının, eləcə də digər ağır atıcı silahların cəmləşməsi və şərti Ermənistən-Azerbaycan dövlət sərhədinin müxtəlif istiqamətlərində Ermənistən silahlı qüvvələrinin qoşunlarının intensiv hərəkəti müşayiət olunur. Nəyə görə? Niye axı belə bir görüş öncəsi Ermənistən şərti səthəddə hərbi birləşmələri, hərbi texnikanı yığır? Bax ele məsələnin mahiyətini açan da budur. Yəni, ermənilərin görüş öncəki davranışları işin nə yerde olduğunu ortaya qoyur. Çox güman ki, görüş vaxtı, görüş zamanı İrəvan öz hərbçilərinin köməyi ilə Azərbaycan Silahlı Qüvvələrinə qarşı təxribat törətmək, Azərbaycan tərəfindən dərəcədən sərt cavab almaq və mehz bunu da Azərbaycanın "təcavüzü" kimi təqdim etməyi planlaşdırır. Hətta bu məqamda Rusyanın "el-yetirmədiyini" də göstərərək, Qərb yönünlü olduğunu, Qərbə tərəf getdiyini əsaslandırmağa çalışır. Bu da ABŞ üçün tam uyğun gəlir və indi Ermənistən şərti sərhəddə canlı qüvvə və hərbi texnika yiğməsinə da ona görə iki əlli razıdır. Bununla həm Ermənistən və həm də ABŞ göstərmək və əslində guya sübut etmək istəyir ki, belə bir məqamda haylar üçün Qərbə integrasiya guya heç zaman olmayan qədər zəruri imiş.

Ermənistənla razılaşma ABŞ-in İrəvan seviyyəsində deyil, qlobal seviyyədə olan planının hələ birinci hissəsidir



Sühl əleyhinə olan QƏRB MARAQLARI

Sözsüz ki, Ermənistən tutmalı olduğu yolda, resmi İrəvanın atmalı olduğu addimlar da, integrasiya məsəlesi də çoxdan müzakirə də olunub, həll də edilib və hətta sənədarisi belə hazırlanır. Amma bu o demək deyil ki, ABŞ canı-könüldən Ermənistən üçün və hayaların bu "bədbət" ölkələrinə kömək etmək üçün, həmin ölkəyə sülh gətirmek və onu inkişaf etdirmək üçün əl-ayağa düşüb, xeyr. ABŞ-in məqsədi heç də Ermənistəni, hayları qorumaq deyil. Ermənistənla razılaşma ABŞ-in İrəvan seviyyəsində deyil, qlobal seviyyədə olan planının hələ birinci hissəsidir və ilk önce plan regionda, Cənubi Qafqazda rəqibi olan Rusyanın hayaların ölkəsindən öz diqtəsi ilə sıxışdırılması ve yerində də hərbi mövcudluğunu yaratmaqdır. Həm də nəzərə alsaq ki, Cənubi Qafqazda Türkiye-Azerbaycan müttefiqliyinin və xüsusi də türk dünyasının güclənməsini ABŞ görmək istəmir, deməli, Vaşinqton üçün növbəti plan Azərbaycanın güclənməsinə mane olmaqdır və haylardan da istifadə edərək, bölgəyə soxulmaqdə məqsədin biri də budur. Bəli, Türkiyənin, Azərbaycanın bölgədə söz sahibi olmasına həzm etməyi ni göstərmək, bu iki qardaş ölkənin haqlı mövqeyini heç olmasa cilovlamaq üçün ABŞ Cənubi Qafqazda hərbi mövcudluğunu gücləndirməyə çalışır.

Rusiyaya qarşı məhdudlaşdırma siyaseti də ABŞ üçün ön planda görünür

Heç şübhəsiz ki, Rusiyaya qarşı məhdudlaşdırma siyaseti ön plandadır. NATO-nun bu ölkənin milli maraqlarını nəzərə almadan və Moskvaya verdiyi vədlərə zidd olaraq şərqə doğru genişlənməsi Rusyanın təhlükəsizliyinə elə təhlükəni xeyli artırır.

Ukraynanın NATO-ya daxil edilməsi planı isə iki qardaş xalqın Amerika maraqları namənə bir-birini məhv etdiyi qanlı müharibəni alovlandıran amillərdən biri oldu. Keçən yay Rusyanın şimal qonşusu Finlandiya da NATO-ya üzv oldu. Amerika mətbuatının yadıldığına görə, Helsinkilə Vaşinqton arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş bağlanarkən ABŞ Finlandiya torpaqlarında, Rusyanın yanında mühüm hərbi infrastruktur yerləşdirməyə icazə alıb. Maraqlıdır ki, gürcü mətbuatının yazdıgına görə, Ukraynada müharibə başlamazdan bir neçə ay evvel ABŞ Gürcüstəndə Amerika hərbi bazasının yaradılmasını təklif etse də, həmin ölkə hakimiyyəti bundan imtina edib. Görünən odur ki, həqiqətən də ağıllı şəkilde addim atıb. Çünkü ABŞ hansı ölkəni istəsə poliqona çevirmek üçün zərrə qədər də tərəddüd edən deyil, təki öz maraqları təmin olunsun. Bir sözlə, Vaşinqton üçün hansıa bir ərazinin döyüş meydanına çevrilmesi, dağııntılar, insan tələfati və böyük itgilər qətiyyən maraqlı görünmür, çünkü itgilər də, tələfət də, dağııntılar da eyni ilə Ukraynada müşahidə etdiklərimiz kimi amerikalılara aid deyil.

"Gürcüstan yoldur, Ermənistən alətdir, Azərbaycan mükafatdır", deyə düşünülür

ABŞ İrana qarşı da oyun oynayır. Dıqqətə çatdırıq ki, resmi Vaşinqtonu incədən odur ki, amerikalılar şərqi İrana bitişik olan Əfqanistandan biabırçı şəkildə geri çəkilməye mecbur oldular. Deməli, amerikalılar hesab edirləri ki, Ermənistəndən baza İrana şimaldan təhdid nöqtələrindən biri ola biləcək. Təbii ki, ideal olaraq amerikalılar Azərbaycanda olmaq istədilər. Çünkü ölkə

miz onlar üçün digər region ölkəleri ilə müqaişəyə gəlməyəcək dərəcədə fərqlidir, üstündür. Əslində, hər zaman buna nail olmağa çalışıblar və hələ də çalışmaqdadırlar, baxmayaraq ki, başları hər dəfə daşdan-dasha dəyir və dəyəcək də. Amma bununla belə el çəkən kimi də görünümlər, şünki böyük fərq gələrək hətta bunu analitikləri etiraf da edirlər. Məsələn, amerikalı analistik Pol Qobi, "Gürcüstan yoldur, Ermənistən alətdir, Azərbaycan mükafatdır", deyə ölkəmizin üstünlüyünü açıq şəkildə izah etməyə çalışıb və güman edir ki, "mükafatdır", deməkə buna nail ola bilib.

Süverenliyini çoxdan itirən Ermənistən asanlıqla ələ alınır, marionet kimi istifadə edilir

Sadalananlar sübut edir ki, resmi Vaşinqton Cənubi Qafqaz regionunu ancaq xaosa və qeyri-sabitliyə sürükleməyə çalışır. ABŞ-in məqsədi Amerika hegemonluğunə qarşı mübarizədə birləşməyə çalışan məmən qədər çox dövlətin suverenliyinə xələf gətirməkdir ki, onlara mane olmaq şansı əldə edilsin. Məhz bunun üçün də Ermənistən kimi, onuz da suverenliyini çoxdan itirmiş, gəhə bu, gəh də digər dövlətin himayı, qənədi altında olan ölkəni asanlıqla ələ alır və öz marioneti kimi istifadə edir. Bir sözlə, resmi İrəvanı öz maraqlarına alət edir. Haylar isə ya bunu başa düşmür, ya da mövcud şəraitde başa düşmək istemirlər. Amma heç şübhəsiz ki, onlar da görürək ki, Qərb maraqları sülh əleyhinə və eger həqiqətən də hayalar sülh istəsədilər, bu maraqların alətindən ələtine çevriləməyi özlərinə rəva bilməzdilər.

Inam Hacıyev

Taksilər dönyanın hər yerində ictimai nəqliyyatın alternativ növü kimi mühüm rol oynayır. Bu gün taksi xidməti Bakı şəhərində ölkənin digər iri şəhərlərində olduğu kimi əlçatanlığı ilə fərqlənir. Taksi xidməti sektorunda göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, bu sahədə mövcud qanunvericilik bazasının günümüzün tələbinə uyğunlaşdırılması məqsədilə mühüm işlahatlara başlanılıb.

Nazirlər Kabinetini taksi minik avtomobilinə dair tələblər müəyyənləşdirib. Tələblərə əsasən, buraxılış tarixindən 15 ildən artıq müddət keçməyən avtomobil nəqliyyatı vasitələri üçün 3 ay ərzində elektron qaydada müraciət edərək müvafiq icazələri alanlar taksi fəaliyyətlərini davam etdirə bilərlər. Həmçinin taksi minik avtomobilinin daxilində aşağıdakılardır olmalıdır:

- sürücü və daşıyıcı barədə məlumatları eks etdirən məlumat lövhəsi;
- taksometr (gedişhaqqının tarifləri barədə məlumat lövhəsi ilə birgə) və ya takso-metr funksiyalarını yerinə yetirən program təminatı olan mobil cihaz;
- gedişhaqqının nağdsız ödənilməsi üçün POS-terminal.

Taksi minik avtomobiləri "ABS" əyləc sistemi, salonu normal işıqlandırma sistemi, tam hava tənzimleyicisi (sərinletmə və isıtma funksiyası), sürücü və bütün sərnişinlər üçün təhlükəsizlik keməri ilə təchiz edilmişdir.

Beləliklə, hazırda taksi kimi istifadə olunan nəqliyyat vasitələrinə qoyulmuş tələblər qanunvericilikdə bu günə qədər də var idi.

Yeni tələb isə taksi minik avtomobilinin bütün salonunu əhatə edən və qeydə alındığı məlumatları ən azı bir ay müddətində saxlaya bilən yaddaş qurğusuna ilə təchiz edilmiş və deokameraların olmasına.

Taksi minik avtomobiləri sürücüləri etik davranışın və avtomobil nəqliyyatı ilə sərnişin-dاشımları tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Təlimləri müvəffəqiyyətlə bitirənlər şəhadətnamə əldə edirlər.

1 iyun 2024-cü il tarixindən sonra buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə buraxılış kartı verilməyəcək. Həmçinin buraxılış kartı almaq üçün taksi minik avtomobiləri ən azı "avro-5" ekoloji standartına uyğun olmalıdır. Taksi-lərin rəngləri aq və ya qırmızı müəyyən edilib.

Taksilərin rənglərinin aq və ya qırmızı olması ilə bağlı tələb yalnız 2024-cü il iyulun 1-dən sonra sərnişindəşmalarında istifadə olunması üçün ölkə ərazisine idxlə edilən avtonəqliyyat vasitələrinə şəmil edilir.

Bəs yeni qərara əsasən, müəyyən edilmiş tələblər hansı dəyişikliklərə səbəb olacaq? Ümumiyyətlə, bu tələblər taksi sahəsində fəaliyyət göstərənlər üçün hansı çətinliklər yaradı bilər? SIA mövzu ilə bağlı araşdırma aparıb.

İlk növbədə gelin görək ölkəmizdə taksi fəaliyyəti üçün en çox hansı avtomobiləre üstünlük verilir. Aparılan analizlərə əsasən, Azərbaycanda fəaliyyət göstərən sürücüler kompakt avtomobiləre üstünlük verirlər. Odur ki, liderlik zirvəsinə "Opel Astra" və "Toyota Prius" yüksəlib. Taksi sürücülərinin ən sevimli avtomobiləri arasında "Mercedes C-class" modeli ilk üçlüyü tamamlayıb.

Populyar avtomobilərin tam reytingi bu cürdür:

- "Opel Astra" - 13%;
- "Toyota Prius" - 12%;
- "Mercedes C-class" - 5%;
- "KIA Rio" - 4%;



"UBER"dir. 2009-cu ildə ABŞ-in Kaliforniya ştatının San-Fransisko şəhərində yaradılmış və hazırda dönyanın 70-dən çox ölkəsinin 600-dən çox şəhərində, o cümlədən Azərbaycanda və Bakıda xidmət göstərən mobil integrasiyalı taksi sıfarişi xidməti - "UBER"in fəaliyyətindən əksər ölkələrdə narazılıqlar artmaqdadır. Bir çox ölkələr sözügedən rəqəmsal xidmətin fəaliyyətindəki qanunsuzluqları əsas götürərək məhkəmə qərarları ilə müəyyən fəaliyyətlərini məhdudlaşdırırlar.


Böyük Britaniya hökuməti son 3-4 ildə bu şirkətin lisenziyasını bir neçə dəfə leğv edib. "Uber"ın lisenziyasız və sürgötülmə olmayan sürücüləri kütəvi şəkildə taksi xidmətinə cəlb etdiyinə görə, təhlükəsizlik məsələlərinə qeyri-ciddi yanaşması və ictimai təhlükəsizliyə xələl getirməsi əsas götürürlərək fəaliyyəti yolverilməz hesab edilib.

Ardı Səh. 7



"Mercedes E-class" - 3%;
"Toyota Corolla" - 3%;
"KIA Ceed" - 2%;
"Chevrolet Cruze" - 2%.

Azərbaycanda fəaliyyət göstərən taksi şirkətlərindən narazılıqların olması da heç kimə sərr deyil. Bu şirkətlərdən biri də



Əvvəli Səh. 6

Avstriya hökuməti bir neçə il əvvəl "Uber" şirkətinin Avstriyanın paytaxtı Vyana şəhərində fəaliyyətini müvəqqəti olaraq dəyandırmağa məcbur olub. Vyana Ticaret Məhkəməsi şirkətin sənəsindən qəsəbədən peşə fəaliyyətini sistemli şəkildə pozulması faktları əsasında qərar çıxarıb.

Belçika kommersiya məhkəməsi da "Uber"ı Brüsseldə qanunsuz xidmətlərdə və paytaxt Brüsselde qeyri-peşəkar sürücüləri ucuz xidmətə cəlb etdiyi üçün cəzalandırıb. Bu kimi faktlar əsasında sözügedən şirkətin Brüsselde taksi xidməti qadağan edilib.

Türkiyə hökuməti də "Uber"ın fəaliyyətində ciddi nöqsanlar aşkar edib. İstanbul 10-cu Asliye Ticaret Məhkəməsinin qərarına əsasən, 2019-cu ilin sonunda "Uber" xidmətlərinin dayandırılıb, "www.uber.com" və "Uber mobil" programlarına və "Uber XL" xidmətine giriş bloklanıb.

Elə Azərbaycanda da bu şirkətlərin qanunsuz fəaliyyəti az deyil. Reallıq bundan ibarətdir ki, "Uber"ın son illərdə fəaliyyəti daha çox qazanc əldə etməyə yönəldiyindən sənəsindən təhlükəsizliyi arxa plana keçib, daşımalarada risk faktoru xeyli artıb. Hər baxısan, hər kəs taksi programına qoşulub, bu işlə məşğul olur. Amma görünən odur ki, hər kəs taksi fəaliyyəti ilə məşğul olmayı bacarmır.

İndi isə keçək əsas məsələyə... Taksi fəaliyyətini tənzimləmək üçün qoyulan yeni tələblər cəmiyyətdə necə qarşılanacaq?

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev fikirlərini bildirib: "Taksi fəaliyyəti sahəsində uzun süren problemlər, çətinliklər və anarxiyadan sonra artıq deyə bilərik ki, bu sahədə islahatlar start verilib. Ümid edirem ki, bu islahatlar ciddi mənada dəyişikliklər yaradacaq. Nazirlər Kabinetinin imzaladığı qərara əsa-

sən həm taksi fəaliyyəti sahəsində, həm də digər müntəzəm sənəsindən daşımaları sahəsində müəyyən tələblər ortaya qoyulub. Təbii ki hər zaman islahatlar aparıldığı zaman bu islahatların nəticəsində razı qalan və qalmayanlar olur.

Təbii ki, taksi istifadəçiləri burada tətbiq edilən qaydalar və tələblərdən razı qalacaqlar, çünkü taksi kimi istifadə olunacaq nəqliyyat vasitələrinin keyfiyyəti yüksələcək. Özü-özlüyündə bu tələblər və onların 2024-cü il iyul ayının birinden qüvvəyə minməsi isə taksi fəaliyyəti ilə məşğul olan şirkətlər və ya fiziki şəxslər üçün əlbette ki, müəyyən çətinliklər yaradacaq.

Çətinliklər o olacaq ki, məsələn, tələblərə əsasən taksi avtomobiləri yalnız aq və ya qızımızı rəngdə olmalıdır, minimum "Avro-5"

zində bu tələblərə cavab verən avtomobile sahib olmaq üçün mövcud avtomobilərləri ya satmalıdır, ya dəyişdirməlidirlər, ya rəngləməlidirlər və s. Bu da müəyyən xərclər yaradacaq.

Bəs, Nazirlər Kabinetinin qəbul etdiyi yeni qərardan sonra ölkəmizdə neler baş verib?

Bakıda "Prius"lar kütłəvi şəkildə satışa çıxarıllı

Taksi xidməti ilə bağlı yeni qəbul olunan qərardan sonra bəzi sahibkar və şirkətlər avtomobil parkını yeniləməyə başlayıblar.

Taksilərin taleyi necə olacaq?



Təkcə "Prius"lar deyil, yaşı 15-dən yuxarı olan digər markalı avtomobilər də taksi bazarını tərk etmək məcburiyyətində qalacaqlar. Gələcəkdə taksi fəaliyyətində yaşı 8-dən yuxarı avtomobilərdə istismar olunmayıcaq.

Fikrimcə, taksilərlə bağlı avtomobil bazarında qiymət dəyişikliyinə təsir edəcək minimal şərtlərdir. Bazara təsir edən və qiymətlərin dəyişməsinə səbəb olan amillər başqadır".

Yeni qaydaları pozanları hansı cəzalar gözləyir?

Köhne avtomobille taksi sürmək qanuni şəkildə fiziki olaraq mümkün olmayıacaq. Bu olsa qanunsuz fəaliyyət hesab olunacaq. Köhne avtomobil sahibinə fərqlənmə nişanı, sertifikat, taksi buraxılış kartı verilməyəcək. Taksi fəaliyyətilə qanunsuz məşğul olmağa görə ise 40 manatdan 50 manatadək cərimə nəzərdə tutulur.

Qanunsuzluğunu pozan sürücülərlə işləyən taksi operator və şirkətləri üçün isə daha böyük məsuliyyət nəzərdə tutulub. Qanun hüquqi şəxslərin üzerine dəhər məsuliyyət qoyub. Onlar ilk dəfə baş verən pozuntuya görə 20 min, ikinci pozuntuna isə 40 min manatadək cərimələnəcəklər. Qəbul olunan qanunun əsas mahiyyəti qanunun işləməsi və vətəndaşlara faydasının olmasına hesablanıb.

Yeni qərarda bağlı AYNA da münasibət bildirib və qərardin çox düzgün bir addım olduğunu qeyd edib: "Bu qərar bazarada taksi xidmətinin keyfiyyətinin artırmasına gətirib çıxaracaq. Həm taksi, həm avtobuslar ictimai nəqliyyatın bir növüdürler.

Səfərlər taksilərdən ictimai nəqliyyata ötürüləcək. Bu, hədəflərimizdən biridir və şəhərdə tıxacın azalmasına səbəb olacaq".

Ləman Sərraf



standartına cavab vermelidir, istehsal tarixi 15 ildən çox olmamalıdır. Bu tələbatın hazırlada taksi fəaliyyəti göstərən ekser nəqliyyat vasitələrində mövcud olmaması sərr deyil. Bu isə o deməkdir ki, yenidən taksi fəaliyyəti ilə məşğul olmaq üçün ister fiziki sahibkarlar, ister taksi şirkətləri, qısa müddət ər-

Azərbaycana taksi fəaliyyəti üçün çoxlu avtomobil gətirilib

Taksi şirkətlərindən birinin ölkəyə yeni avtomobilər getirdiyi iddia olunur. Bununla bağlı görüntüler sosial şəbələlərdə yayılıb.

Videonun şərh bölümündə həmin avtomobilərin "karşerinq" xidməti üçün istifadə ediləcəyi bildirilib. Nəzerinize çatdırıq ki, "Karşerinq" xidməti ilə vətəndaş avtomobili kiraya olaraq götürüb A nöqtəsindən B nöqtəsinə gedir.

Bəs, "Prius"ların gələcək aqibəti necə olacaq? Qiymətlərində hansı dəyişiklik gözlənilir? Ümumiyyətlə avtomobil bazarı bu qərardan necə təsirlənəcək?

“Aprel döyüsləri Azərbaycan ordusunun gücünü göstərdi”

Azərbaycanın müasir döyüş tarixində 2-5 aprel 2016-ci il döyüsləri xüsusi yer tutur. Birinci Qarabağ müharibəsində qüvvələrin bərabərliyi, Ermənistana kənardan çox böyük destək verilmesi, Ulu Öndər Heydər Əliyevin böyük siyasetdən kənarlaşdırılması Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsinə səbəb oldu və Ermenistanda qəlebə abu-havası yaşındı. Onlar bu torpaqların heç bir zaman qaytarılmayağına, Azərbaycanın onlara güc göstərməsinin qeyri-mükənniliyünü iddia edirdilər. Lakin 8 il bundan əvvəl aprel döyüslərində Azərbaycan ordusu öz gücünü göstərdi". Bu sözləri SİA-ya açıqlamasında

millət vəkili Aydın Mirzəzadə deyib. Deputat bildirib ki, 2000 hektara qədər ərazi işğaldan azad edildi: "Lələtəpə yüksəkliyi götürdü, hansı ki, çox böyük ehəmiyyət daşıyır. Həmçinin mühüm strateji mövqelər ələ keçirildi. Ermənistan qoşununun məglubedilməzliyi mifidə idi. Həmin dövrkü Ermənistan rəhbərliyi dünya liderlərinə Azərbaycana təsir göstərməyə və döyüş dayandırmak üçün yalvarmağa başladı. Problemi sülh yolu ilə, ərazi bütövlüyü çərçivəsində həll edəcəyinə söz verdi. Amma sonrakı dövrlerdə yenidən Azərbaycan ərazilərini qaytarmayıcağını iddia etdi.

Aprel döyüsləri Azərbaycan ordusunun gücünü, əsgərlərimizin

qətiyyəti və döyüş hazırlığını göstərdi. Azərbaycan cəmiyyətinin həmin dövrə bir yumruq kimi birləşməsi, ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin möhtəşəm serkədəliyi nümayiş olundu. Bu Ermənistanı gec-tez Azərbaycanın işgal etdiyi torpaqlarını geri qaytaracağı fikrini düşünməyə məcbur etdi. Lakin bununla belə Ermənistan tərəfindən beynəlxalq hüquqa hörmətsizlik edildiyinə görə, Azərbaycan vətən

müharibəsinə başlamağa məcbur oldu. 44 gün ərzində torpaqlarımız işğaldan azad edildi. Üç böyük bölgə döyüssüz, bir güllə atılmadan azad edildi. Sonradan isə bir gün davam edən anti-terror tədbirlərində Azərbaycan ərazi bütövlüyünü tamamilə bərpa etdi.

Aprel döyüsləri Azərbaycan ordusunun gücünü, qüdrətini, xalqımızın öz torpağına sevgisini, liderin cəmiyyət tərəfindən dəsteklənməsinin

nümayisi oldu. Aprel döyüslərinin şərəfi hər zaman bizim qürurumuz olacaq və Azərbaycan tarihində mühüm yer tutacaq. Həmin dövrə şəhid olanlara Allahdan rəhmət diləyi-rik. Onları qanı yerde qal-

madi. Azərbay-can xalqı öz ordusunu, igidlərini sevir".

Səbinə Hüseynli



“Nə qədər ki, qonşuluğumuzda Ermənistan kimi qeyri-sabit ölkə mövcuddur”



Bildiyiniz ki, sərhəddə vəziyyət gərgin olaraq qalır və hər an hansısa bir gərginlik yaşana bilər. Bunun da əsas səbəbkarı Ermənistan tərefidir. Məqsədli şəkilde sərhədlərin delimitasiyasını uzadır, Azərbaycana məxsus Qazaxın kəndlərini qaytarma-maq üçün müxtəlif bəhənələr gətirir, sərhədə Avropanı müşahidəciler toplaşdır. Ermənistanın indi Rusiya ilə ciddi siyasi problemləri var, bu ölkənin sərhədlərini də rus hərbiçilər qoruyur".

Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib. Onun sözlərinə görə, indi Ermənistan sərhədə avropalı və öz hərbiçilərini cəmləşdirmeklə öz aləmində sərhəddə nəzarəti daha çox ələ almaq istəyir: "Lakin belə qarışq vəziyyətin ən ziyanlı tərəfi de Azərbaycana olur. Çünkü biz illərdir münaqış vəziyyətində olduğumuz ölkənin sərhədində nəyin baş verdiyini anlamağa çalışırıq. Bilmək olmur beləkə Ermənistan hərbisiyəsi rəhbərliyi belə qarışq vəziyyətdən istifadə edib bize qarşı hansıa təxribat törədəcək və qarşı tərəfi günahlandırmınaq çalışacaq. Ona görə de Müdafiə Nazirliyi haqlı olaraq bildirib ki, hər hansı təxribat və ərazilərimizə hücum olarsa bunun məsuliyyətini Ermənistan hərbisiyəsi

rəhbərliyi daşıyır". V.Əhmədov sözlərinə davam edərək bildirib ki, ərazisində illerdir başqa bir ölkənin sərhədçiləri olan, ziddiyətli təref, digər Avropanı dövlətlərinin komissarlarını sərhədə toplayan ölkə ilə hansısa sabit danışıqlar aparmaq və nə-



ticə əldə etmək çox çətin görünür: "Bu baxımdan hesab edirəm ki, Azərbaycan Müdafiə Nazirliyi işini ehtiyatlı tutmaqdə və hadisələri əvvəlcədən nəzarətə almaqda haqlıdır. Bu ölenin və onun havadarlarının 30 il ərzində Azərbaycan xalqının başına nə belələr gətirdiyinin fərqliyik və bunu unutmamışq. Təəssüf ki, belə bir qonşu dövlətlə yaşamaq məcburiyyətindəyik. Bu mənada nə qədər ki, Ermənistan kimi qeyri-sabit bir ölkə qonşuluğumuzda mövcudur və bölgəmizdə belə təhlükəli oyunlar oynayırlar, daha doğrusu oynadılır, Azərbaycan ordusunun daima döyüş hazırlığı vəziyyətində olması zəruridir".

Ləman Sərraf

Avtoqəzaların ilk fəsadı olan psixoloji qorxunu necə aşmaq olar? PSIXOLOQ İZAH ETDİ

"Hansısa travmatik hadisədən sonra stress, gərginlik, qorxu, xüsusən də, ölüm qorxusu müşahidə olunur". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib. Psixoloq bildirib ki, bu da təbidiir: "Çünki insan hər hansı qəzəni, dəhşəti yaşayandan sonra heç nə olmamış kimi də hərəket edə bilməz. İnsanın psixası o qədər güclü və vecsiz deyil. İnsanlar bəzən düşünür ki, o anı unutmaq, boş vermək lazımdır. Bu, yanlış yanaşmadır. Çünkü biz yaddaşlılıqdan əziyyət çekmeliyik ki, nəyisə unudaq. Bu da tövsiyə olunan deyil. Unutmaq da mümkün deyil. Biz gərk heç bir insani duyğuya malik olmayıq. Hadisəni xatırlayacaqıq. Sadəcə hadisəyə olan münasibetimiz, həmin anda yادşılığımız, yaxud da sənə kimi yaşaya bilmədiyimiz duyuları yaşamalıq. Buna psixoloqlar kömək edə bilir. 90% insan özü bunun öhdəsindən gələ bilmir, yaxud da uzun müddət lazım olur.

Bəzən insan özünə qorxmağa icazə vermir. Bu, xüsusən, kişilərdə və valideynlərdə olur. O qədər alışırlar ki, uşaqların yanında emosiyaya düşməməyə. Güclü dayanmağa çalışırlar. İnsanlar qorxunu da tam yaşaya bilmirlər, etiraf etməyə də çəkinirlər. Kişilərdə "mən kişiyəm, cəsəretliyəm. Bunu necə dile getirə bilərəm" kimi hallar olur.

Burada bir neçə proses var: Birincisi, duygunu tam yaşamaqdır. İkincisi, ölüm qorxusu ile işləməkdir. Üçüncüsü, travmani həll etmək lazımdır. Vacib bir məqam daha var. İnsanlar çalışır ki, dərhal bunu aradan qaldırınlardı. Xüsusiylə, yaxınları həmin adamı bir gün sonra harasa, psixoloq yönləndirməyə çalışırlar. Bu, çox tezdir. İnsan hələ vəziyyətin şokundan ayılmayıb. Nə baş verdiyini hələ dərək etmir. Əger dəstək formasında yanaşılırsa, ola bilər, yoxsa travmanın işlənməsi ilə bağlı bir şeydir, o qədər tez həll etmək düzgün deyil. Birinci, effekt vermir, ikinci də, insanı daha da qorxuda bilər. Çox asta, ehtiyatla yanaşmaq lazımdır".

Onun sözlərinə görə, istənilən travmatik hal baş verirsə, travmanın həlli dərhal başlanılmalı deyil: "İllik mərhələ dəstək, qayğı formasında psixoloq, yaxud qohumlar tərəfindən ola bilər. Daha sonra müalicəyə başlamaq olar. Əger kiminse başına belə hadisələr gelirse, neqativ duyular yaşayırısa, əvvəlcə anlamalıdır ki, hamida belədir, normal haldır. Bu, haradada yaxıdır, çünkü insanın dəhşət yaşayıb heç nə olmamış kimi, pozitiv rəftar etməsi psixoloji pozuntunun göstəricisidir".

Bunlar çox ağırdır. Heç kimə arzulamıram. Amma həyat da ancaq pozitivdən ibarət deyil. Her şəxse hazırlıqlı olmaq lazımdır. Ən başlıcası isə ehtiyatlı olmaq, problemi həlli yonələn olmaq lazımdır. Depresiya, dərd, kədərə meyilli olmaq olmaz. Çünkü belə insanlar var. Daha çox dərdini yaşamağı, o anda ilisib qalmağı seçirlər. Burada uşaqlıq travmaları da ola bilər ki, bununla rahatlıq tapırlar. Amma bu insanın həm fiziki, həm də psixoloji narahatlığına gətirib çıxarırlar".

Söylü Ağazadə



Ermənistan - şahmat taxtası üzərində piyada

Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhədə canlı qüvvə və zirehli texnika cəmləşdirməsi barədə aldığımız xəbərdən və bu dəfə isə onların Qərəbə sığınaraq belə aktivləşməsini müşahidə edəndən sonra belə bir sual çıxır meydana: görəsən Ermənistan tarixdə bir gün dövlət olaraq özü öz edəcəyinə qərar verə bilməkmi? Nə qədər havadar axtarmaq olar, nə qədər kimsəyə sığınmaq, ondan kömək dilənmək olar?

Bir qərincənən Ermənistan keçmiş sovetlərlə birliyinə necə sığınmışdısa, bir qərincənən isə özünə yeni sığınacaq tapıb. Bu, Qərbdir. Regionda sakitliyin, əmin-amanlığın düşməni olan Qərb, budur, öz murdar mənafeyi naminə Ermənistana havadar çıxış şahmat taxtası üzərində piyada olan dövləti yeni tehlükələrə sürükleyir.

2020-ci ilde 44 günlük müharibədə ağ bayraq qaldırıb təslim olduğunu elan edən bir dövlət o qədər itki qarşısında 4 ilə yaxın bir dövrdə neçə dırçəldi ki, yenidən bu qədər texnikanı sərhədimizə toplayır. Elə buradan aydın görünür ki, o, özünə yeni havadar tapıb. Yenə şahmat taxtası üzərində piyadaya çevrilib, əmr hansı tərəfə verilirsə, o tərəfə de meyl edir. Maraqlıdır, görəsən Ermənistan Azərbaycan dan nə istəyir? Nə üçün erməni xalqı ayağa qalxıb övladlarını ölüme sürükləyən bu dövləti devirmir? Nə üçün onlara bir "bəsdir" deyən yoxdur? Bu günde nəzər saldıqda öten illər və bu illərin hər birində ermənilərin dəyişməz xisleti gözönüne gəlir.

Tarixə qısa bir nəzər

1988-ci il ididi. Azərbaycan da 14 müttəfiq kimi Sovet Sosialist Respublikaları İttifaqının tərkibində, yəni böyük imperiyanın buxovunduda əzilməkdəydi. Biz onda məktəblidik. Ermənilərin xalqımıza qarşı soyqırımları, əzəli torpaqlarımızın vaxtile onlara verilmesi haqqında çox melumatımız var idi. Ancaq bize elə gelirdi ki, həmin hadisələr tarixin müxtəlif zamanlarında baş verib, bitib, artıq o cür hadisələr tekrarlanmaz. Axi ermənilərlər qonşu idik, gedirdilər, gəlirdilər... Azərbaycanın bütün şəhər, rayon, kəndlərində bizimlə birlikdə yaşayırdılar. Nə bilərdik ki, bu qonşuluqdan kənar olmuşlar yeni planlarla, yeni arzularla yaşıyır. Ele həmin il sərhədlərimizdən gelən xəberlər bütün həyatımızı alt-üst etdi. Ermənilər sərhəd rayonlarını atəşə tutur, insanlar qorxu, vahime içərisində yaşayırdı. Beləliklə, günlər keçdikcə xəberlər bəzən səngiyir, bəzənse yenidən gündəmə gelir, hər kəsin diqqəti sərhədlərimizə yönəldir. Sən demə bütün bunlar qarşida Birinci Qarabağ Müharibəsinin başlanması üçün görülen tədbirlər imiş...

Beləliklə, Birinci Qarabağ Müharibəsi başladı. Əgər 1988-1990-ci illər dağıntıları, səksəkələri, itki-



ləri ilə bu müharibənin başlanğıcı idisə, sonrakı iki il isə torpaqlarımızın bir-birinin ardına ermənilər tərəfindən işğal olunduğu illər oldu. Niye işğal olunurdu bu əzəli Azərbaycan torpaqları, səbəb nə idi? Bunun bir çox səbəbləri var idi. Birinci, bu hələ iki əsr öncənin nəsihəti idi ki, ermənilər Azərbaycan torpaqlarında yerləşdirilməli, yerli əhali sixışdırılub aradan çıxarılmalı idi. İkinci, artıq 1918-ci ilde olduğunu kimi, xalqın müstəqillik qüşicilmələrinin alova çevrilməsi SSRİ-ni narahat etməyə başlamışdı. Bu respublikanı əldə, həm de əsərətde saxlamaq, eyni zamanda ermənilərin "Böyük Ermənistan" yaratmaq arzuları fonunda işğal siyasetindən daha əhəmiyyətli ola bilməzdi.

İşğal siyaseti isə çox da çətinlikle başa gəlmədi. Çünkü əlkəmizə rəhbərlik edən, xalqını qoyub yadların sözünü dinləyən, xalqını, mənəviyyatını, namus anlamında olan torpağını yox, vəzifəsini düşünən ozamankı Azərbaycan rəhbərləri ilə bu işdə elbirlik asanlıqla başa gəldi. Qarabağlılar bütün bunlardan xəbərsizcə öz torpaqlarını qorumağa çalışarkən, əlkəmizin digər yələrindən onlara köməyə gedənlər canlarını bu torpaqlar yolunda qurban verərkən sən demə o torpaqlar çıxan satılıbmış. Bu səbəbdən də orada döyüşənlərə heç bir yardım, əlkəmlik göstərilmirdi. Bütün bunları sonradan torpağından didərgin salınanlar, zorla qovulanlar, köçürünlər, hansı ki, o döyüşlərdə iştirak etmişlər, etiraf edirdilər. Etiraf edirdilər ki, dəfələrlə yardin edilməsi tələbinə baxmayaraq rəhbərlik susurdu.

Adı var, özü yox orduya sahib idik. SSRİ Azərbaycanda güclü ordunun formaləşməsinə əsla maraqlı deyildi. Çünkü bizim ordumuzun olması ona sərf etmirdi. Bu, böyük bir siyasetin neticəsi idi ki, ordumuz o seviyyədə saxlanıldı. Bunu o dövrlərdə əsgəri xidmetdə olub, fəhle batalyonlarında xidmetini başa vuran övladlarımızın da simasında yaxşı görmüşdük, öz-özülüyümüzdə təsdiq etmişdik. Ordumuz bizdən tonlarla neft mənimseyənlərin əvəzində bize verdikləri müsəllikdən əsər-əlaməti olmayan köhne silah, sursat, texnika yığnağı idi. Bu isə möhkəm silahlandırib üstümüzə göndərdikləri qonşu ermənilərin qarşısında bizi aciz veziyətinə salmaqdan başqa bir şey deyildi.

O zaman işğal olunan Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Zəngilan, Füzuli, Xocalı və bunlar kimi digər

rayonlarımızın əhalisi düşmən qarşısına ov silahı, təsərrüfat alətləri ilə çıxırı. Ne edəcəklər o qədər güclü silahlandırılmış erməniyə? Bizim rəhbərlik necə? Bile-bile ki, torpaqları satıb, heç bir əlkəmlikdə göstərməyəcək, ermənilər isə ən müasir silahlarla silahlanıblar, 5 ilə qədər əsgəri xidmetdə saxladığı əsgərləri də, o torpaqların dinc sakınlarını da gözünü bele qırpmadan qırğına verirdi. Bile-bile insanların məhvini, şəhid olmasına, yaralanmasına şərait yaradırdı.

Ele bu səbəbdən də Birinci Qarabağ Müharibəsində itkilərimizin sayı çox oldu. Prezident cənab İlham Əliyevin dediyi kimi: "Birinci Qarabağ müharibəsində şəhidlerimiz olub, bu gün qədər 4 minə yaxın insan itkin düşmüş hesab olunur. Aydın məsələdir ki, onlar həyatda deyil, həyatını itiriblər və ümumiyyətlə, 15 mindən çox şəhidimiz olubdur. Buna baxmayaraq, torpaqlarımız da əldən gedib".

Çünki o müharibə sadəcə insanların öz ata-baba yurdlarını qorumaq müharibəsi idi. Neticə etibarilə isə o qədər torpağı itirdik, soydaşlarımız bir qərinyə qədər qaçqın, köküñ, didərgin adlarını daşımış, əlkənin şəhər və rayonlarına sığınmalı oldular.

Nəticə: 30 il Qarabağsız

Öten qərincənən başlanğıcında havadarlı Ermənistanın addımı ilə

düz otuz il Qarabağsız yaşamalı oludu qarabağlılar. Qurulu evlərini, əzizlərinin mezarlarını, həyət-bəcalarını, həyət dolu mal-heyanlarını, bar üstündə saysız-hesabsız ağaclarını, en əsası isə torpaq etrinə geridə buraxıb didərginə, köküñə, qaçqına çevrildilər. Müharibədən sonrakı ilk illerdə şəraitsiz evlərde, çadır şəhərciliklərde olmazın çətinlikləri ilə qarşılaşdırılar. Sonrakı illərdə onlar üçün hərtərəfli şərait yaradıldı, problemləri dövlətimiz tərəfindən diqqətdə saxlanıldı. Lakin onların yurd təşəni hələ sızlamaqdə, torpaqlarına qovuşmaq istəkləri içərini göyənlətməkdə idi. Dünyasını dəyişən yüzlərə insan oldu 30 ilde. Ürəkləri yurd eşqi ilə parça-par-

ça olmuş insan. Bir daha torpağının etrini duymayan, əzizinin qəbrini ziyaret edə bilməyen, ürəyi nisgilli, qerib məzarlı insanlar...

Qarabağı bir daha görə bilməyən insanlar... O torpaqlarla bir daha ayağı dəymeyən insanlar. O bulaqların suyundan içə bilməyən insanlar. Qarabağ yalnız yuxularında onların olan insanlar...

İkinci Qarabağ Müharibəsi: ZƏFƏR

Ümummilli Liderimiz Heydər Əliyevin ölkəmizdə ikinci dəfə əhəmiyyətə gəlmişdən sonra işğalına son qoyulan torpaqlarımızın geri alınması da öten illərdə hər gün həllini gözləyən məsələ olmuşdu. Torpaqlarımızın geri qaytarılması nə dənisiqlər yolu ilə mümkün olmazsa, müharibə yolu ilə olacağını söyləyen Ulu Öndərin davamçısı, Prezident cənab İlham Əliyevin də əlkəmizə rəhbərlik etdiyi illərdə bu məsələ fəaliyyətinin əsas istiqaməti olmuşdur. 2020-ci ilədək öten 17 il ərzində beynəlxalq təşkilatlara dəfələrlə müraciət edilmiş, onlar Azərbaycanın haqq səsinə səs verməyə, ədalətsizliyə son qoymağça qarşılmış, erməni xisleti, yalanı dünyanın mötəber kürsülərində ifşa edilmişdir.

Öten illər ərzində dövlət-xalq birliyi ölkənin hərtərəfli inkişafına səbəb olmuş, xüsusi iqtisadiyyatımız güclənmiş, bu isə güclü ordu-nun yaranması ilə nəticələnmişdir. Hər il dövlət büdcəsində ordumuzun inkişafına ayrılan vəsait müasir təchizat məsələlərinin həlli olmuşdur ki, bunun 2020-ci ilin sentyabr ayının 27-dən noyabrın 10-dək davam edən ikinci Qarabağ Müharibəsində şəhidi oldu. Həm de tek bilet yox, bütün dünya şəhidi oldu.

Vətənin harayına səs verən, sinessini Vətən yolunda sıpər edən, ölmənən gözünə dik baxan övladlarımız bu xalqa qələbənin şirinliyini daddirdilər. Onlar Ali Baş Komandanın etrafında six birləşərək planlı şəkildə-az itkisiz və qısa vaxtda torpaqlarımızı qəsəbkarlardan geri aldılar. Dövlətimizin başçısının dediyi kimi: "...ikinci Qarabağ müharibəsində şəhidlerimiz az olub. Halbuki, hər bir şəhidin həyatı təkrarlanmazdır, əvəzolunmazdır. Ancaq əməliyyatlar aparılan zaman vacib şərtlərden biri də o idil ki, itkilərimiz az olsun və torpaqlarımız da geri qayıtdı".

Bəli, bütün dünyanın şəhidi olduğu həmrəyliyimizlə, yaşıdan asılı olmayaraq yüksək vətənpərvərliyimizlə, 1990-ci illərlə müqayisəyə gələnlər ordumuzla, en əsası isə qüdrətli sərkərdəmizlə Qarabağda Zəfer qazandıq.

Əgər Birinci Qarabağ Müharibəsində 15 mindən çox şəhidimiz olmuşdursa, ikinci Qarabağ Müharibəsində 3 minədək şəhidimiz oludur. O qədər şəhidle əldən gedən torpaqlar geri alındı. Bu, müharibənin planlı şəkildə aparılmasının, güclü ordunun, orduya bacarıqlı şər'iyyət ilə rəhbərliyin göstəricisi, yazılış şanlı tarixdir. O tarix ki, vərəqələndikcə hünərden, qeyrətdən, namusdan, ləyaqətdən, vətənpə-

vərlikdən, həmrəylikdən səhbat açacaq. Minlərlə şəhidi olan Birinci Qarabağ Müharibəsi ise bu tarixin sehifelerine əliyalın insanların hünnəri ilə yanaşı, həm də xalqına xəyanət edən rəhbərlərin adı, pis əməlləri ilə yazılıb.

Ermənistan yenə də piyadadır...

Budur, Ermənistan yenə də şahmat taxtası üzərində piyada rolunu yenileyib. Bir vaxtlar sovetlər birliliyinə siğınan Ermənistan, illərdir ki, Fransa ilə qardaşlıq edir, bu gün isə yeni Qərb dövlətlərinə siğınan onlardan havadarlıq alır. Onun Azərbaycan sərhədlerinə texnika yığması ABŞ və Al-nin Ermənistanla planlaşdırıldığı 5 aprel görüşündən ilham aldığı sərgiləyir. Ermənistan bu görüşdən cəsərətlərin və revanşizmə başlayır. Təbii ki, baş verənlər görə məsuliyyət Ermənistanın və onun havadarlarının üzərinə düşür.

Maraqlıdır, Qərb ne etmək istəyir? Özünü demokratik dövlətlər birliliyi hesab edən Al-Ermənistanın bu qədər qayğı ilə yanaşılığı təqdirdə, bəs 30 il ərzində Azərbaycana na üçün bələ doğma baxışla nəzər saldırdı? Aydınlı ki, regionda sülh ve sabitliyə təhdid olan Qərb çirkin və riyakar siyaset yürüdür. İki qonşu dövlət üçün yeniden münaqışə ocağı yaratmağa çalışır. Bəs Azərbaycanın 30 il işğal altında qalan torpaqlarının, bu torpaqlardan məcburi didərgin salınmış minlərlə soydaşının taleyi na üçün Qəribi bir dəfə narahat etmirdi? Illərlə ədalətə çağırılan Qərb nə üçün gözünü açıb bircə dəfə erməni haqsızlığını görmək istəmirdi? Nə üçün münaqışənin sülh yolu ilə həlli çağırışına qulaqları kar idi?

2020-ci ilde ikinci Qarabağ müharibəsi bitəndən sonra haqlı tərefin Azərbaycan olduğunu görə-görə dağıdılmış Azərbaycan ərazilində mina probleminin həllinə necə, hər hansı dəstəyi verdim?

Erməni xalqı ayağa qalxmalıdır

Bəli, bu gün erməni xalqı ayağa qalxmalı, dövlətin başında duran başıpozuqları düzgün yol seçməyə dəvət etməlidir. Azərbaycanın əzeli torpaqlarını işğal edib, illər uzunu dağıdıb, viranə qoymaqla özünkü olmadığını təsdiq edənləri yeni qan ocağı yaratmaqdən çəkindirəmliyidir.

Müharibə çox dəhşətli bir hadisədir. Erməni xalqı Qərbin Ermənistanı yeni müharibəyə hazırladığını bütün təfsilatı ilə anlamalı, onu Azərbaycana qarşı silahlandırmağın hansı nəticə ilə başa çatacağının dark etməlidir. Əks təqdirdə regionda sülhdən, əmin-amanlıqlıdan səhbet gedə bilməyəcək.

Erməni xalqı ayağa qalxıb Qərbi yerində oturmayı qararmalıdır. Kimlərə öz məqsədləri üçün Ermənistanı hədəf seçməsinə etiraz etməlidir. Çünkü bu oyuncun sonunda yeni müharibə görünür. Müharibə isə qan, ölüm, itki, dəhşət, vahimə qorxu deməkdir. Bunu yaşayan bir xalq kimi erməni xalqı Qərbin şahmat taxtasında piyadaya çevrilən Ermənistan dövlətinə "dur, tərrixde heç olmasa bir dəfə də özün ol, öz düşüncələ, ağıllı hərəket et", deməlidir. Yoxsa sabah gec olabilir.

Mətanət Məmmədova

Istər təxribat, istər faciə, istərsə də nə olmasından asılı olmayıaraq, hər bir hadisənin bir mənəsi, bir izahı olmalıdır. Elə məhz bu baxımdan, Azərbaycanla Ermənistən arasında şərti sərhəddə müşahidə olunanların, daha dəqiq desək, hayların ciddi cəhdə hərbi hazırlıqlarının, müxtəlif istiqamətlərində canlı qüvvə, zirehli texnika, artilleriya qurğuları, eləcə də digər ağır atıcı silahları və texnikalar cəmləşdirməsinin də bir mənəsi, Paşinyanın hakimiyyəti tərəfindən bir izahı olmalı idi, amma yoxdur. Hər halda Ermənistən silahlı qüvvələri qoşunlarının intensiv hərəkəti səbəbsiz deyil və bütün bunlar qətiyyən diqqətdən yayına bilməz.

Heç şübhəsiz ki, hərbi "arsenalını" Ermənistən səbəbsiz yere şərti sərhəddə tökməz. Yəqin ki, yox dərəcəsində olan silah-sursatını, Hindistandan aldığı gərəksiz silahları, Fransanın göndərdiyi geridə qalmış zirehli texnikanı reklam etmək, göstərmək, nümayiş etdirmək kimi də hayların bir fikri ola bilmez. Çünkü bu nu etmek gülünk hərəkət olardı. Hər halda Azərbaycanın silahları ilə müqaisəyə belə gelə bilməyen sınaq-salxaq silahları "göstərmək" özlərinin rəzil olduqlarını etraf etmek demək olduğunu hamidən yaxşı hayalar özləri bilirlər. O zaman, axı niye Ermənistən olan-olmaz gərəksiz silahları, hərbi texnikanı şərti sərhəddə yığır? Sühl teşəbbüsünə cavab gözlənildiyi halda işgalçi ölkə ne planlaşdırır axı? Ümumiyyətə, bütün bu proseslərin, Qərbin, Aİ-nin Cənubi Qafqazdakı oyunlarının arxasında nə gizlənir?

Özlərini arxalı köpək görən, qurd basmaq həvəsinə düşən və "qəfil" cəsarətlənənlər

Sözsüz ki, Ermənistanda revanşist qüvvəlerin bir neçə ildir baş qaldırdıqları her kəsə bellidir. O da bellidir ki, həmin revanşistlər, dəlavisi ilə də olsa, elə hey mühərabədən, münaqışdən dəm vururlar. Daha dəqiq desək, onlar, həmin o revanşistlərin istəyinin arxasında döyüş dayandığını müyyən etmək çətin deyil və 44 günlük mühərabə sona çatlığı vaxtlardan da onların nəyi isə həzm edə bilmediklərini, əlbəttə ki, bizim qələbəmizi həzm edə bilmediklərini açıq-ashkar görürük. Bununla belə, sual oluna bilər ki, axı niye həmin o revanşistlər bu vaxta qədər Ermənistəni mühərabəyə sürükləməyə nail ola bilmişdilər? Yaxud, niye həmin o revanşistlər bu vaxta qədər ciddi şəkildə mühərabə telebi ilə çıxış etmədilər? Ona görə ki, onlar özləri de hamidən yaxşı bilirlər ki, bu dəfə mühərabə onlar üçün daha ağır nəticələr vedir və bu döyüş hayların son feylətəti sayla bilər. Bəs yaxşı, bunu başa düşürərsə, o zaman indi niye şərti sərhəddə hərbi texnika yığılır və mühərabə hazırlığı gedir? Əlbəttə ki, bunun da bir izahı var ve yəqin ki, bu vaxta qədər hayların qoltuğunun altına qarız, başlarının altına da balış qoyanlar, onlara vələr verənlər daha yaxşı bilərlər bunun izahının nədən ibarət olduğunu. Hər halda Aİ və Qərbi bu vaxta qədər Ermənistənə həddində bildirmədi, işgalçılığı son qoymasını tələb edərək, sühl teşəbbüsünə razılışdırmadısa, Avropa İttifaqı həmin ölkəyə hərbi yardımın vacibliyini açıq şəkildə beynəlxalq tribunalardan bəyan etdi, Qərbi maliyyə yardımçıları ilə işgalçılara ruhlandırsa, Fransa kimi bir Avropa ölkəsi rəsmi İrevanı hər mənada dəstəklədi, həmin ölkəyə silah göndərdi, deməli, məhz Qərbi və Aİ özü bilərkən Ermənistəni mühərabəyə sövg edir. Hayların da "qəfil" cəsarətlənmərinin də səbəbi bundan ibarətdir və revanşistlər de bax ele mehz buna görə indi yaman "ürəklənənlər". Görünür, haylar özlərini arxalı köpək kimi görməye başlayırlar və qurd basmaq həvəsinə düşübərlər, amma başa düşə bilərlər ki, dəmir yumruq indi daha güclü şəkil alıb və bu dəfə başlarını endirilsə, zərbəsinin tesirində illərlə ayağa qalxa bilməcəklər. Heç fransız bacıları da onların əllərindən tutub qaldıra bilməcəklər, çünkü xoruzun məğrur qurdla döyüş meydanına girəcək cəsareti ola biləməz.

Müdafıə Nazirliyinin

ABŞ və Aİ-nin Cənubi Qafqazdakı oyunlarının PƏRDƏARXASI



bəyanatında qeyd olunanlar 10 mindən yuxarı fərarisi olan haylar və havadarları üçün tutarlı xəbərdarlıqdır

Yenə də mühərabə seçimi etmək Ermənistənin öz əlindədir. Əger həqiqətən də işgalçi ölkə yene itgilər vermək niyyətindədirse, əger yenə də olan-qalan hərbi texnikasını itirmək istəyirse, özü bilər. Qənimətlər parkında, paytaxt Bakıda onsuza də kifayət qədər yer var və hələ nümayiş edilməli məqamlar da görünür qalmaqdadır. Amma, bəyan edildiyi kimi, hər nə olacağının mesuliyyəti artıq Ermənistən tərəfinin üzərindədir və bu barədə ölkəmiz tərəfindən dəfələrə bəyan edilib. "Biz xəbərdarlıq edirik ki, Ermənistən silahlı qüvvələrinin Azərbaycana qarşı istənilən hərbi təxribat cəhdini Azərbaycan ordusunu tərəfindən qətiyyətə yatırılaq. Biz bir daha bəyan edirik ki, vəziyyətin gerginleşməsinə və istənilən təxribata görə bütün məsuliyyət bütünlükə Ermənistən və onun havadarlarının üzərine düşəcək", deyə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bəyanatında qeyd olunanlar haylar üçün və onların havadarları üçün kifayət qədər tutarlı xəbərdarlıqdır. Neticəni özləri çıxarsınlar və hər halda, cəmi 44 günlük döyüş müddətində 10 mindən yuxarı fərarisi olan bir ölkə çıxdan netice çıxarmalı idi.

Yeni xəyallara düşmələri, yeni miflər, uydurmalar yatratmaları üçün hayları "dingildədənlər"

Sözsüz ki, erməniləri "dingildədən" var ki, yenə də olmayan ağillarına gələni etmək istəyinə düşübərlər. Hər halda aprelin 5-də Brüsselde ABŞ dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Ermənistənən baş naziri Nikol Paşinyan arasında üçtərəflı görüş planı hayların yeni xəyallara düşməsinə, yeni miflər, uydurmalar formalaşdırmasına rəvac verib. Doğrudur, planlaşdırılan həmin görüşdə Ermənistənən Avropa İttifaqına üzvlüyü, hansıki yalandan vəd verilib, perspektivlər, eləcə də Qərbin rəsmi İrevanı təqdim etməye hazır olduğu təhlükəsizlik təminatları müzakirə oluna bilər və bunu indidən düşünen haylar ona görə quyuqlarını eqrəb kimi qaldırıblar. Hətta eks prezident Koçaryanın, "aprelin 5-də nələr olacağını görecəksiz", deməsi təsdiq edir ki, haylara ciddi şəkildə vədlər verilib və ona görə də belə "süni cəsarət" qazanıblar. Amma məsələnin bir tərəfi de var ki, gözümüzün qarşısında Ermənistən, Aİ və ABŞ-in iştirakı ilə üçlü hərbi-siyasi ox formalşmış və həmin ox də mehz Azərbaycana tuşlanmaq üçün nəzərdə tutulur...

Diqqətən çatdırıq ki, rəsmi Bakı dəfələrlə bu görüşlə bağlı öz münasibətini bildirib. Bəli, həqiqətən də Azərbaycan hesab edir ki, bu cür təşəbbüsler revanşist əhval-ruhiyyənin hökm

sürdürü Ermənistəni yeni təxribatlara sövg etmək deməkdir. Bir sözə, açıq-aydın şekilde bildirilir ki, Qərb və Avropa İttifaqı belə addımlarla təcavüzkarı yeni təxribatlara sürükleyir. Bundan eləvə, Azərbaycan tərəfindən dəfələrle vurğulanmışdır ki, mövcud çətinliklər və şəraitə baxmayaq, ölkəmiz regionda sülhün və sabitliyin təmin edilməsi istiqamətində fealiyyətini davam etdirmək ezmindədir. Bundan sonra Qərbin və Avropa İttifaqının "canfəşanlılığını" necə başa düşək? Əger bunlar sülh üçün çalışırlarsa, niyyətləri də sülhdürsə, Azərbaycan da həmin niyyətdə olduğunu bəyan edirəsə, indi nə "əl-ayağa" düşübələr? Niyyətlərində çirkinlik yoxdursa, irəli durub sülhə destək versinlər. Amma şərti sərhəddə silah-sursat, hərbi texnika yığmaq heç də sülh niyyətindən xəber verə bilməz və bunun arxasında daha nələrin dayandığını da heç şübhəsiz ki, yaxın zamanlarda görmüş olacağıq.

Sühl niyyətində olduqları barədə bəyanatları fonunda şərti sərhəddə hərbi texnika yığılması riyakarlığın son həddidir

Açıq-ashkar şekilde görünür ki, Azərbaycanla sülhə hazır olması ilə bağlı rəsmi İrevanın bütün bəyanatları ikiüzlülükdür və yalandır. Beynəlxalq tribunalarda çıxış edərək, dünyanın bəzi media orqanlarına müsahibə verərək, Ermənistən, erməni cəmiyyətinin sülh niyyətində olması barədə erməni baş nazir Nikol Paşinyanın bəyanatlar səsləndirməsi fonunda şərti sərhəddə hərbi texnika yığılması riyakarlığın son həddidir. Çünkü Ermənistənən baş naziri Nikol Paşinyanın birbaşa və aydın göstərişi, əmri belə olmadan zirehli texnikanın, artilleriya qurğularının, eləcə də digər ağır atıcı silahlının Azərbaycanla şərti sərhəddə cəmləşdirilməsi və canlı qüvvənin intensiv şəkilde yeridiləsi mümkün deyil. Belə məlum olur ki, erməni baş nazir özünü sülh niyyəti göstərə də məkrili niyyət gűdür. Dildə sülhdən dəm vuran bir ölkə lideri şərti sərhəddə hərbi texnika yığmaq əmrini verərək, neinki ölkə ictimaiyyətindən, region ölkələrindən, əməkliyidə dünya ictimaiyyətindən də utanmır, həya etmir və görünür həya ilə hay arasında böyük bir uçurum var imis.

Qərb Ermənistən-Azərbaycan münəaqışsındəki mövqeyində həyəsizliq və təxribatçılıq etməyə üstünlük verir

Bəli, etiraf edək ki, biz Azərbaycan ərazilərinin uzun müddət işğalı zamanı Qərbin de ikiüzlülüyü dəfələrlə görmüşük. Bir faktı qeyd etmek kifayətdir ki, Xocalıda torpaqlarımızın zəbt edilmesinə, etnik təmizləməyə, soyqırımıza görə Ermənistənə qarşı hələ de

heç bir sanksiya yoxdur. Üstəlik, 1992-ci ildə ölkəmizə qarşı ABŞ Konqresi Azadlıq Dəstək Aktına 907 sayılı düzəliş qəbul edib. Beli, bu düzəliş Ermənistən Şuşanı işğal etdiyi və Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı soyqırımı töretdiyi həmin 1992-ci ildə qəbul edilib. Təkcə bu faktın özü Ağ Evin Ermənistən-Azərbaycan münaqışsındəki mövqeyinin nə qədər rüsvayıcı və səhv, yanlış olduğunu başa düşmək üçün kifayət edir. Məhz bu yeganə fakt kifayət edir başa düşülsün ki, Qərb Ermənistən-Azərbaycan münaqışsındəki mövqeyində həyəsizliq və təxribatçılıq etməyə üstünlük verir, münaqışının həllini və nizamlanmasına yox.

İndi də biz həmin o həyəsiz və təxribatçı siyasetin davam etdiyini müşahidə etdik. Ortaça çıxan ən sade suallar belə bunu sübut etmək üçün bize kifayət edir. Məsələn, sual oluna bilər ki, bir zamanlar, daha dəqiq desək, 20 faiz torpaqları Ermənistən işğalı altında olduğu zaman Azərbaycan üçün ABŞ və Aİ ərazilərində 30 il ərzində oxşar konfrans keçirilibmi? Əlbəttə ki, keçirilməyəb. Özlərini elə aparıblar, elə bil ki, 30 il yaxın müddət ərzində ərazilərimizin 20 faizinin işğal olunduğu nə görməyiblər, nə də dərək belə etməyiblər. Daha bir suala Qərb və Avropa İttifaqı cavab versin görek, 44 günlük mühərabədən sonra dağıdılmış Azərbaycan ərazilərində ermənilər quraqıldıqları, basdırıldıqları minalarla bağlı problemin həlli istiqamətində hər hansı dəstək göstərilibmi? Yaxud, Qərb və Aİ həmin o basdırılan minalara görə bircə dəfə de olsun, heç olmasa Ermənistəni qinayıbmı? Mina terroru ilə insanlar həyatlarını itirdikləri bu illər ərzində Qərb və Avropa İttifaqı ermənilərindən həmin o basdırılan minaların dəqiq, düzgün xəritələrini Azərbaycan tərəfində təhliv verməyi tələb edibmi? Heç olmasa bu barədə tövsiyyə də olsa edibmi? Etməyib. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına ABŞ və Aİ hansısa köməklik edibmi? Etməyib. Ermənilər tərəfindən dağıdılmış yaşayış məskənlərinin yenidən qurulmasına, vandalların məhv etdikləri fauna və floranın bərpasına, ətraf mühitin mühafizəsinə, ekoloji tarazlığının qorunmasına və bu kimi humanist tədbirlərə bir sent belə köməklik göstərməyen Qərb, Avropa bir zamanlar Azərbaycanın Qarabağ iqtisadi rayonunda məskunlaşmış ermənilər niye öz xoşları ilə ərazilərimizi tərk etdiklən sonra küləli miqdarda vəsaitlər, yardımçılar göstərməyə başladılar? Bunun adı humanizm ola bilər. Olsa-olsa ermənipərəstlik və ikiüzlilik ola bilər. Bax bütün bu ikiüzliliklərinin fonunda da ha bir sual ünvanlanıbilər ki, yuyulmamış qəşiq kimi indi nə atılıb ortaya düşübələr və bunun adını həyəsizliq və təxribatçıldan başqa nə qoymaq olar axı?

İstənilən təxribata görə bütün məsuliyyət bütünlükə Ermənistənən və onun havadarlarının üzərinə düşəcək

Ne qədər pafoslu şekilde bəyanatlar veriləsə de, nə qədər boğazdan yuxarı humanizmən dəm vurulsə da, Qərbin, Avropanın işğalçı dövləti siyasi, hərbi və maliyyə cəhətdən dəstəklədiyiğini görmüşük və yənə də görmək dəyişik. Eyni zamanda, Qərbin və Aİ-nin sistemli şəkildə Ermənistəni Azərbaycanla yeni mühərabəyə necə hazırladığını bu vaxta qədər çox müşahidə etmişik və görünür, hələ çox müşahidə edəcəyik. Görünen odur ki, Qərb məqsədyönlü şəkildə Ermənistən üçün mini-NATO mexanizmi yaratmaq niyyətindədir. Təsadüfi deyil ki, ölkəmizə qarşı istifadə etmək əmri veriləcəyi silahlara Ermənistən təmin edilir. Biz bütün bunları görürük də, bütün bunlarla bağlı xəbərdarlıq edirik də, amma deyəsən Qərbin və Aİ-nin ikiüzlülüyü o həddə çatıb ki, Azərbaycana qarşı məqsədyönlü şəkildə həyətə keçirilən təxribat siyaseti soyuqqanlıqla davam etdirilir. Amma hər dəfə olduğu kimi, yənə də xəbərdarlıq edirik ki, Ermənistən silahlı qüvvələrinin Azərbaycana qarşı istənilən hərbi təxribat cəhdini Azərbaycan ordusunu tərəfindən qətiyyətə yatırılacaq və bir daha bəyan edirik ki, vəziyyətin gerginleşmesine, istənilən təxribata görə bütün məsuliyyət bütünlükə Ermənistənən və onun havadarlarının üzərinə düşəcək.

İnam Hacıyev

2030-cu ildə dünyayı və ölkəmizi nə gözləyir?

Analitiklər: İqtisadi gücləri dəyişəcək, neft ucuzlaşacaq, əhali 8,5 milyardı keçəcək, su və ərzaq çatışmazlığı yaranacaq, sənaye istehsalı artacaq...

Dünyanın nüfuzlu analitikləri mütəmadi olaraq dünyyanın gələcək mənzərsi ilə bağlı təhlillərini hazırlanır. Son dövrlərdə isə iqtisadi və sosial proqnozlar daha çox maraq doğurmağa başlayıb, çünkü hazırda dünyada hökm sürən pandemiya və sosial-iqtisadi böhranlar insanları dünyamızın gələcəyi ilə bağlı daha çox düşünməyə məcbur edir. Bu yazida, əsasən, iqtisadi proqnozlara və təhlillərə üstünlük verəcəyik.

Hazırkı proqnozlara görə, 2030-cu ildən sonra dünyada sosial-iqtisadi veziyət kökündən dəyişəcək. 4-cü sənaye inqilabının tamam dəyişəcək, məhsul istehsalı artacaq. Yer ehalisi 8,5 milyarda catacaq. Suya və enerjiyə tələbat texminən 2 dəfə, qidaya tələbat ise 30% artacaq. Şimali Afrika və Mərkəzi Asiya kimi bəzi regionlar qida və su çatışmazlığı kimi ağır problemlərle qarşılaşacaq. Alternativ enerjilərə keçidlə bağlı neft tələbat azaldığından neft ixracından asılı ölkələr çətin vəziyyətə düşəcək. Dünyanın iqtisadi gücləri əhəmiyyətli şəkildə dəyişəcək.

2030: Dünya iqtisadiyyatında gücləri dəyişəcək

Analitiklərə görə, 2030-dan sonra OPEC-in neftin qiymətlərinə nəzarəti tam pozulacaq ki, bu da hər şeydən göründüyü kimi, neft və qaz ixracından asılı olan iqtisadiyyatlar üçün mənfi nəticelər səbəb olacaq. Bununla yanaşı, informasiya texnologiyalarının inkişafı iqtisadi məhsuldarlığın geniş təsir göstərməye başlayacaq.

Hazırkı hegemon ölkələrin qlobal təsiri itəcək. Çin, Hindistan, Rusiya və Braziliya, həmçinin Kolumbiya, İndoneziya, Nigeriya, Cənubi Afrika, Türkiyə kimi regional iqtisadiyyatlara malik ölkələrin dünya iqtisadi sisteminde rolü daha da artacaq. Növbəti 10-15 ildə yeni texnologiyaların inkişafı nəticəsində transmilli şirkətlər sürətli inkişaf edən bazarlara daha çox diqqət verəcək.

Proqnoza görə, 2030-cu ildən sonra Çin iqtisadiyyatını ABŞ iqtisadiyyatını tamamilə "taxtdan endirəcək". Hindistan da dəniz iqtisadiyyatında gücünü xeyli artıracaq. Dünyanın iqtisadi mərkəzi tam olaraq Cənub-Şərqi Asiyaya keçəcək. II Dünya Müharibəsindən qazançı və varlanmış şəkildə çıxarıraq inkişafını sürətləndirən ABŞ-in və Avropanın iqtisadi həkimiyət dövrü bitir.

Proqnozlara görə, karbohidrogenlər bazarı üçün yeni "Nar" satış və xidmət şəbəkəsi artıq Şamaxıda!

Bütün ölkə ərazisində sərfəli rabitə xidmətləri ni hər kəs üçün əlçatan etməyə davam edən "Nar" yeni konseptli mağazasını bu dəfə Şamaxı şəhərində təqdim etdi. Müasir görünüşü və rahatlığı ilə seçilən mağaza Şamaxı şəhəri N.Nərimanov küçəsi ilə M.Şəhriyar küçəsinin kəsişməsində yerləşir.

Mağazanın açılışında iştirak edən "Nar"ın Baş İcraçı direktoru Qunnar Panke bildirib: "2024-cü ildə də bölgelərdə yeni "Nar" mağazalarını təqdim etməyə və satış şəbəkəmizi genişləndirməyə davam edirik. "Nar" olaraq, sərfəli qiymət siyasetimizə sadıq qalmaqla yanaşı, üstün müşətəri tə-



rəbəsi və yüksək keyfiyyətli rabitə xidmətlərini müşətərlərimizə əlçatan etməyə qərarlıyız."

Mobil operatordan verilən məlumatə görə, "Nar" bu il ərzində daha 15 yeni mağazasını Azərbaycanın bölgələrində təqdim etməyi planlaşdırır. Müşətərilər özlərinə en yaxın "Nar" mağazalarının ünvanlarını operatorun rəsmi saytından (nar.az) tapa bilər.

"Nar" hal-hazırda 2,2 milyon abunəçiye yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. "Nar" son 5 ildə Müşətəri Loyallığı İndeksine görə ölkədə lider mobil operatordur. Mobil operator müşətəriönümlülük strategiyasına sadıq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

TƏBRİKLƏR!!!

2 aprel Milli Məclisin deputati, əməkdar mühəndis, texnika elmləri doktoru Vahid Əhmədovun doğum günüdür. Millet vekilinin 77 yaşı tamam olur. Vahid Əhmədov 2 aprel 1947-ci ildə Quba rayonunun Qonaqkənd qəsəbəsində anadan olmuşdur. 1990-ci ildə Bakı şəhərinin Nizami rayonu 53 nömrəli "Gənclik" seki dairəsində Azərbaycan SSR Ali Sovetinə deputat, 2005, 2010, 2015 və 2020-ci illərdə 4 dəfə 52 sayılı Quba seki dairəsində Azərbaycan Respublikası Milli Məclisində millet vəkili seçilmişdir.



Vahid Əhmədov texnika elmləri doktorudur, 300-a yaxın elmi məqalənin müəllifidir. Müəllifi olduğu 72 səhifəlik "Şahibkar-mənecəmt" kitabı 2000-ci ildə Bakıda "Qanun" nəşriyyatında Azərbaycan dilində nəşr olunmuşdur.

Əlamətdar gün münasibətində Vahid müəllimi qardaşı Rauf Əhmədov və ailə üzvləri ürəkdən təbrik edir, ona uzun ömür, can sağlığı, işlərində yeni-yeni uğurlar arzulayırlar!

"lədəcək"- mərkəzin proqnozunda bildirilir.

Analitiklər hesab edir ki, dünyanın ərazisinə görə ən böyük ölkəsi olan Rusiyada nəhəng təbii ehtiyatlar, güclü aqrar sektor, böyük elmi-texniki potensial və sənaye bazası var. Uzaq Şərqdə, Sibirdə və Arktikada mənimşənilməmiş nəhəng mineral ehtiyatlar var. Rusiya dünyani gözləyən su problemini də yaşamayacaq.

Mərkəzin ekspertləri hesab edir ki, ABŞ və iri Qərbi Avropa dövlətlərinin iqtisadi hegemonluğu 2030-35-ci illərdə tam başa çatacaq. Bu ölkələrin öz təbii ehtiyatları tam bitəcək və xaricdə xammal almaq çətin olacaq. Eyni aqıbət Çin, Avropanın bir sıra ölkələrini, Yaponiyani və Cənubi Koreyanı da gözləyir.

ABŞ-a gəldikdə, analitiklər hesab edirlər ki, bu ölkə 3-cü dünya ölkələrin sərvətlərini istismar etmek və global valyutabirja əməliyyatları yolu ilə daha çox gəlir əldə edərək istehlaka və komfora öyrəşdiyi üçün tənəzzülə düşərək olacaq. Müharibələrə və münaqışlərə son qoyulsa, herbi-sənaye kompleksi də çökəcək.

2030-da sosial-iqtisadi sahədə Azərbaycanı nə gözləyir?

Azərbaycana gəldikdə, 6 il sonrakı dəqiq proqnozlaşdırmaq çətindir, amma təxminini vəziyyəti təsəvvür etmək olar. Bütövlükdə, yaxın illərdə neft sektorundakı hasilatı və təbii qaz satışından əldə ediləcək gəlirləri, eləcə də qeyri-neft sektorunun perspektiv potensialı nəzərə alaraq 2030-cu il üçün təxminini proqnoz hazırlamaq mümkündür.

Bütün hallarda növbəti illərdə iqtisadiyyatın diversifikasiyası sürətlənərsə, yeni qeyri-neft sektorun inkişafı davam edərsə, ciddi problemlər yaranmayacaq. 2030-cu illərdə neftin hasilatının xeyli azalması fonunda gəlirlərin qeyri-neft sektoruna kompensasiya edilmesi nəticəsində Azərbaycanda iqtisadi inkişaf fərqli müstəvidə davam edə bilər.

2030-cu ildə vəziyyətin nece olacağını qarşılaklı illərdə iqtisadiyyatın şaxələndirilməsi prosesinin nece aparılacağı müyyəyen edəcək. 2030-cu ildə Azərbaycan iqtisadiyyatının indikindən azı 2 dəfə böyük olacaqını ehtimal etmək olar, təbii ki, bu, qeyri-neft sektorun inkişafı hesabına mümkün ola bilər. Kiçik və orta sahibkarlıqla dövlət dəstəyi güclənəsə, ölkədə ÜDM-in və dolayı yolla dövlət bütçəsinin gəlirləri da haçox artacaq. Buna müvafiq olaraq idxaldan asılılaq azalacaq, ixrac çoxalacaq.

Iqtisadçıların ümumi fikrinə görə, qeyri-neft sektorun inkişafı prosesində klaster yanaşmada əsas perspektivli sahələr yüksələn sənaye, xüsusi qida sənayesi, aqrar sektorudur. Ölkələrin təbii sərvətlərinin mövcudluğu əsas deyil, əsas innovativ yanaşma, texnoloji yüksək iqtisadiyyat yaratmaqdır. İnnovativ dəyər yaranan sektorlar dəstəklənməlidir. Ölkəmizin beynəlxalq nəqliyyat qoşşağına çevrilmesi, turizm imkanlarının genişlənməsi də iqtisadi inkişafə töhfə verəcək.

Ümumiyyətlə, hökumətin sosial-iqtisadi inkişaf konsepsiyasına görə, yeni mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalasdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elminin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni naiyyətlərin əldə olunmasıdır.

Elçin Bayramlı

Aprel döyüşləri Azərbaycan ordusunun test imtahanı idi. Çünkü biz deyirdik ki, ordumuz güclüdür və qisa zaman kesişində torpaqlarımızı işgaldən azad edə bilərik. Amma Ermənistan ordumuzun gücü ilə bağlı dediklərimizi ciddi qəbul etmirdi.

Düşən 23 ilde qurduğu sənər və müdafiə sədələrinə arxayı iddi. Lakin 2 aprelə başlanan 4 günlük müharibə qisa zaman kesişində Azərbaycan əsgərinin nəyə qadir olduğunu sübut etdi". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Deputat sözlərinə belə davam edib: "Təbii ki, düşən ordusuna böyük itki verərək minlərlə hektar ərazilər işgaldən azad olundu. Ermənistan aprel döyüşlərinə qədər nəzarət etdiyi hündürlüklərdən Ağdere, Tərtər, Ağdam və Füzuli rayonlarının yaşayış məntəqələrini mütemədi atəş altında saxlayırdı. Aprel döyüşlərində Ordumuz Lələtəpə və Talış kəndi istiqamətində strateji yüksəklikləri işgaldən azad edərək nəzarətimizi bərpa etdi. Cucuq Mercanlıda tehlükəsizlik təmin edildi. Aprel döyüşləri düşənin döyüş iradəsini sindirdi. Hətta keçmiş prezident Serj Sarkisyan döyüş əməliyyatlarının dayandırılmasına yalvararaq münəaqışını danışqlar yolu ilə həll olunmasına razı olduğunu bildirmişdi. Amma bir müddət keçəndən sonra o, yenə öz erməniliyində qaldı.

Aprel döyüşləri 44 günlük Vətən müharibəsinə gedən yoluñ başlanğıcı iddi. Məhz 27 sentyabr 2020-ci ilde başlanmış müharibədə erməni ordusu aprel döyüşlərində aldığı ruh düşkünlüyüñ təkrar edərək döyüş



meydanından sıçan kimi qaçmağa başladı. Azərbaycan ordusunun qarşısını heç nə ala bilməzdi. Ordumuz qarşısına qoyulmuş tarixi vəzifəni uğurla icra edirdi.

Nəhayət 44 gündən sonra Şuşada bayraqımız dalğalandırıldı. O cümlədən keçən ilin sentyabr ayında keçirilmiş lokal xarakterli antiterror tədbirləri ilə 23 saatda Qarabağdakı erməni separatizmin kökünü kəsməkə bütün ərazilərdə suverenlik bərpa olundu. Beləliklə 2 aprel 2016-ci ildən başlayaraq Prezident İlham Əliyevin rəhbərliyi altında ordumuzun yazmağa başladığı döyüş sənəməsi Xankəndidə keçirilmiş prezident seçkilərində erməni separatizmin tabutuna axırıcı mismarı vurmaqla başa çatmış oldu.

Bu gün Azərbaycan tarixdə heç vaxt olmadığı qədər güclüdür. Qarşımızdakı əsas vəzifə erməni işğalı altında qalmış 8 kəndin azad olunaraq bütün ərazilərimizə keç-

FEL'DƏTON

Uşaq tərbiyəsi



Bu günlərdə qonşuya keçmək istədim. Qapıya çatanda evdən gələn gurultulu səsi qulaqlarımı dəldi. Qapının zəngini basdım, ha gözlə ki, açan olacaq. Sonra qapını döyməyə başladım, ha döy ki, açan olacaq. Ələcəz qalıb gəldim eve, telefonda yazdım ki, ay qonşu, sizə gelmək isteyirdim, bəs qapını açırsınız. O da cavab verdi ki, bizim qapının nə zəngi çalıb, nə də qapı döylüb.

Yoxsa evdəyəm, haradaya ki?.. Ta durum nə deyim? Dədim evdəsən, ləp yaxşı, bir zəhmət qapını aç.

Çıxdım qapıya, gördüm qapını açdı, şükür, deyib, içəri girdim. İçəri də nə içəri. İnanın Allaha, səsdən ev dağılırdı. Elə bil mühərabə gedirdi. Gülə-baran səsi, qışqırıq, gup-gup və sair. Elə bildim bu dəqiqə tavan uşub tökülcək başıma. Dədim ay qız, bu nə səsdir? Buna başın-qulağın neçə dözür sənin? Cavab verdi ki, eşi, narahat olma, nə səs olacaq ki, uşaqdır da, plesteyşin oynayır.

Ana:

-Ay bala, o televizorun səsini bir az azalt.

Ananı məger eşidən oldu? Bu qədər səsin içərisində uşaq səsi necə eşidə bilərdi ki, ana bu otaqdən otaqçaçığırdı.

Ana səsin azalmadığını görüb qalxıb uşaq olan otaga keçdi. Yəqin ki, dedi ki, ay bala, televizorun səsini bir qədər azalt. Ana qayıtdı, lakin səs aşağı enmedi. Ana da "indinin uşaqları söz eşitmər ki", - deyib özünü təselli verdi. Vəssalam.

Nə isə, qonşuya sözümüz vardi. Onu bu qışqırığın, səs-küyün, guppultonun içərisində birtəhər deyib, qa-

çıb buradan uzaqlaşmaq üçün qısa etdim. Orada 2-5 dəqiqə arası qaldım, lakin elə bildim illərdir, bir guppulutu içindəyəm.

Üç-dörd gün sonra marketə getmişdim. Qonşu anabala da orada idilər. Salamlasdıq. Onlardan bir az aralıda mən dayanmışdım. Başım səbətə ərzaq yığmağa qarışmışdım. Vallah bilmədim, bu ana-balənin arasında nə söz-söhbət oldu, yəni marketdə uşaqla ana arasında nə söhbət ola bilər ki... Uşaq ne isə isteyər, ana almaz, söhbət bu olar da. Qonşunun bu 7-8 yaşlarında olan oğlu anasını təpikləyir, çıyrıır, ağlayır, səbətdən ərzaqları götürüb yerə atmaq isteyirdi. Eynilə onlarda olarkən qonşu otaqdan gelən oyun səsini uşaq marketdə çıxarırdı.

Dütü, qorxudan yaxına gedə bilmədim. Fikirətəm ki, uşaq əsbəbələşib, mənə də təpik atar. Kənardanca baxa-baxa qaldım. Ana da xəcalətindən bilmirdi nə etsin. "Yaxşı, yaxşı, alacam" deyirdi. Bu sözü eşidənə bildim ki, uşaq nə isə isteyib, anası "yox" deyib ki, bu qədər əsbəbələşib. Lakin nə olsun ki, "yox" deyib. Uşaqlarımıza o qədər "yox" demişik ki. Məgər bizə marketdə təpik atıb, səslərini də başlarına qaldırıblar...

Marketdə çıxdım, evə qədər öz-özümə deyinə-deyinə getdim: hələ bu oyular bizim başımıza nə oyular açacaq, gözləyin, görün. Ay qardaş, ay bacı, uşaq nə isteyir alırıq, qoyruq qarşısına, özümüz də keçirik mətbəxə. Ta nəzarət etmirik ki, görək, uşaq bu oyunlardan nəyi əzx edir. Belkə ele uşaqlarımızın tərbiyəsini, xarakterini pozmaq üçündür bu oyular. Belkə gələcəyimizi məhv etmək üçündür bu oyular. Kim bunları araşdırıb sonra uşağının oynamasını məsləhət görür?

Hə, nə qədər ki, uşaqlarımızdan xəbersizik, onlar bizi təpikləmək nədir, hələ başqasından aldığı bu kim tərbiyelərlə gör nələr edəcəklər...

Mətanət Məmmədova

miş məcburi köçkünlerin qaytarılmasıdır. 2022-2026-cı illəri əhatə edən Büyük Qayıda dair Dövlət Programı uğurla icra olunur. Bu gün artıq 5 minə qədər məcburi köçkün öz doğma yurdlarına qaytmışdır. 2026-cı ilin sonuna qədər isə 140 min keçmiş məcburi köçkün qaytarılması planlaşdırılmışdır. 100 - dən çox şəhər və kəndin baş planları təsdiq olunmuşdur. Yeni şəhərlər və kəndlər tikilir. Bu bir daha Prezident İlham Əliyevin Liderliyinin və dəyişilməz mövqeyinin təntənəsi, xalqımızın böyükliyünün göstəricisidir. Bu gün xalqımızın başı ucadır. Çünkü üzərimizdən məğlub xalq adı götürülmüşdür. Biz qalibik, qururluq və öz yurdumuzun sahibiyik. Bundan böyük xoşbəxtlik ola bilməz. Allah bütün şəhidlərimizə rəhmət eləsin!".

Ayşən Vəli



"Azyaşlı uşaqlar bu halda atalarına verilə bilər"

HÜQUQSÜNAS AÇIQLADI

"Nikahın pozulması zamanı uşaqın yaşayış yerinin müəyyən olunması, yeni valideynlərdən kimin himayəsində yaşayacağı məsəlesi də həll olunmalıdır". Bu sözləri SİA-ya açıqlamasında hüquqsünas Xanlar Sətəllayev deyib. O bildirib ki, Aile Məcəlləsinin 52-ci maddəsində də göstərilir ki, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırımlar gedisində dinlənilmək hüququna malikdir: "Onun maraqlarına zidd olan situasiyalar istisna olmaqla, 10 yaşına çatmış uşaqın fikri mütələq nəzərə alınmalıdır. Bu məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və qəyyumluq və himayəciliyik orqanı yalnız 10 yaşına çatmış uşaqın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşaqın fikrini öyrənə və nəzərə ala bilər.

Məhkəmə uşaqın fikrini öyrənməli və uşaqın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Valideynlərdən birinin maddi-meişət şəraitinin digərinə nisbətən üstün olması uşaqın həmin valideynin yanında qalmasının təmin olunması üçün həllədici rol oynaya bilər.

Adətən 14 yaşına çatmamış uşaqlar məhkəmə tərəfindən analarının yanında saxlanılır. BMT Baş Məclisinin 1386 (XIV) nömrəli, 1959-cu il 20 noyabr tarixli qətnaməsi ilə qəbul olunmuş Uşaq Hüquqları Bəyannaməsinin 6-ci principinə görə, uşaq şəxsiyyətinin tam və ahəngdər inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda məhəbbət və maddi-mənəvi təminat mühitində böyüdülmədir. Azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa anasından ayrılmamalıdır. Burada müstəsna hallar dedikdə, ananın uşaqın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından məhrum olmasına dələlet edən hallar, yəni ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm və ağır xəstilikdən əziyyət çekməsi, uşaqla qəddar rəftara yol verməsi, ona qarşı psixi və fiziki zor tətbiq etməsi, valideynlik hüquqlarından sui-istifadə etməsi və s. başa düşülür.

Qeyd edilən müstəsna hallarda uşaq atasının yanında saxlanıla bilər. On yaşına çatmış uşaqların valideynlərdən hansının yanında qalması məsəlesi məhkəmə tərəfindən uşaqın mənafələrindən çıxış edilərək və uşaqın fikri mütələq nəzərə alınaraq həll olunur. Bu halda, atanın, uşaqın onun yanında qalması şansı müəyyən qədər artır. Bir məsələni də qeyd edim ki, bir çox vətəndaşın düşündürünün əksinə olaraq, qadının hansısa başqa şəxslə yazışdığını, yaxud görüşməsinin iddia edilmesi uşaqın anadan alınıb ataya verilməsinə səbəb olmur".

Söylü Ağazadə


V YAZI

Hansı əl, hansı dildə, hansı qələmle yazırsa yazsin, nə cür adlandırılarsa adlandırılarsın, ferqı yoxdur- vicdan sözü hər dildə, hər millətde, hər cəmiyyətdə eyni mahiyyət daşıyır. Mənasını hamı anlayır-icimizin güzgüsü. Vicdan və insan kəlmələri əslində eyni mənənə verir- insansa vicdanın var və ya vicdanın varsa insansın. Ona görədik ki, birinin özüllüklerindən danişanda "çox insan adamdır" deyirik. Adam olmaq asandır, insan olmaq çətinidir çünki. Bizin insan edən xüsusiyyətlərin ən başında vicdan dayanır.

Fransız yazarı ve filosofu Mişel De Monten deyir ki "vicdan həm özümüzü keşf etməyimiz, həm də özümüzü qınamamıza və ya gühnahlandırmamıza səbəb olur". Əslində düşüncələrimiz, əməllerimiz və hiss etdiklərimiz nə zamansa bir-biri ilə zidd düşəndə onların öününe vicdan dediyimiz sədd çıxır. Bunu bir növ qoruyucu kimi də düşünmək olar. Yəni vicdanın səsi əslində daxili ədalətimizin ifadəsidir.

Vicdan fəvgaladə güc, üstün bacarıqdır araq, hər adamda yoxdur. Vicdan insan olmadı, insan ola bilmək yolunda bizə kompasdır, yol xəritəsidir. Əgər dini tərəfdən baxsaq vicdan anlayışı "ruhun səsi" adlandırılır çox vaxt. Vicdan əslində yaradının ruhumuza bəxş etdiyi insaf və mərhəmet hissələrini də idarə edən nəsnədir. Bizi doğru və insani olan istiqamətə

İtirdiyimiz xüsusiyyətlər: vicdan



yönəldir. Haqsızlıq qarşısında qalandı içimizdən üşan etmək, haqsızlıq edildiyini görəndə etiraz etmək, haqsızlıq etdiyimiz zaman əzab çəkmeyin adıdır vicdan. Başqa sözlə ifadə etsək, vicdana ruhumuzun maddi olmayan, el ilə tutululmayan, materialı olmayan gücü-qüvvəti də demek olar.

Dövrümüzde günü-gündən azalan, gördüyüümüz, hiss etdiyimiz, şahid olduğumuz yerde bizi təccübələndirən şeydir vicdan. Əslində inancımıza, heyatımıza, işimizə baxdıqda vicdanı tərəflərimizin hansı səviyyədə bizi qane etməsini də aydınlaşdırıb bilirik. Etdiyimiz yaxşılıq, etmediyimiz pislik vicdanımızın qidasıdır. Dinlər vicdanı yaradana açılan bir pəncərə kimi ifadə edir, hüquq vicdanı ədalet hissəti kimi şərh edir. Həqiqi insan olmanın yolu həmişə oyaq olan bir vicdandan keçir. Yatmış vicdan insanın səbəb olacağı faciələrin başlangıcıdır çünki.

Təessüf ki, bir çoxları müyyən siyasi, dini dairələrin mənafeleri üçün işləyərək dindən, inancdan öz məqsədləri üçün yaranınmağa çalışır. Üzde melek kimi, Allah adəmi kimi görürənək pərdənin arxasında öz xalqına, öz ölü-

kəsinə qarşı qara işlər görür. Vicdanı qara adamlar bir gün ifşa olunanda, "vicdan məbusu" olur. Vicdanın özü ilə de manipulyasiya oləyen vicdansızlardan bir qrupu da bunlardır.

Günümüzün ən ciddi problemlərindən biri olan virtual diləncilik də vicdan istismarıdır. Bu, dövrün mədəni dilənciliyi, vicdanımızın sığallanaraq istismar edilməsdir. Əger sosial şəbəkə istifadəcisinizsə onda her gün onlayn yardım istəyən insanları görünüşünüz yeqin. Sosial dünyadan virtual dostluqlarının ümumi-



ləşmiş vicdanı bu kimi halda çox köməyə yetir, eyni zamanda bir çox hallarda da o vicdan istismara məruz qalır. "Uşaqlarım acdır, yeməyə ehtiyacımız var", "övladım xəstədir, həkimə apara bilmirəm", "anamın əməliyyatına pul lazımdır" tipli mesajlar hamımıza göndərilir. Siz mərhəmətinizə yenilib o yardımını edirsiniz, amma o vicdansızlar asan qazanc mənbəyini sənin, mənim, onun vicdanı üzərindən yaradırlar.

İnsanların ən həssas yerine xitab edən videolar çəkərək, şəkillər paylaşaraq sonunuq qəpiyimizdək sümürmək istəyən bu insanlar

dolayısı ilə vicdanımızın qatılıdır. İndi bizdən kömək istəyən hamiya şübhə ilə baxıraq, mərhəmətimizdən sui-istifadə edənle etməyən arasındaki fərqi tapmaq isə həmişə mümkün olmur. Yəni, bəzən qurunun oduna yaş da yarın və biz beləcə məcburi vicdansızlara çevrilirik.

İndi vicdan anlayışı don dəyişdirməyə məcbur olur, məcbur edirlər. Mərdi qova-qova namərd edirlər yəni. İndi başqası üçün narahat olan, başqasının dərdində yanın, kədərinə ağlayan, birinə zərər verməkdən çəkinən, təmənnəsiz kömək edən insanların sayı barmaqla sayılıcaq qədər azalıb. Biz başqasının problemindən özümüzə çıxar, gelir yaratmadıq, indi edirik. Biz başqasının ayağının altını eşib öz ayağımızın altını yüksəltməzdik, indi edirik. Biz fərqində olmadan nələr edirik, vicdanımız içinde əlləri ilə gözlərini bağlayıb oturandan bəri...

İçimizdəki ən böyük hakimin adı vicdanıdır. Ruhı biliklər vicdanı Tanrıının içimizdəki mücəssəməsi kimi xarakterizə edir. Vicdan təsvir edilmir, yaşanır, hiss etdirilir, ötürülür. Bəzən vicdan dünyanın bütün ədalet sistemlərini kənarlaşıdır, öz ədaletini diqət edə bilir, biz bu kimi hallarda "insanlıq qələbə qazandı" deyirik. Dinde, felsefədə, psixologiyada, hüquqda, sosiologiyada və ədəbiyyatda vicdانا müxtəlif mənalar verilir, izah edilir, ayrı-ayrı

cəmiyyətlərdə fərqli formalarda təzahür edir. Amma əger dünyanın xilası, yaxşılığı üçün çalışırıqsa qlobal vicdan anlayışını var etməliyik. Tek əlin səsi yoxdur. Amma əllər birləşdikcə onların yaradığı səs-səda qlobal olur, yaxşılıq, vicdani nümunələr sıxışdır, bir cəmiyyətdə qalmır, ayaq açır yeriyir. Vicdan yoluxucu olmalıdır, epidemiyə olmalıdır. Vicdansızlar vicdanlıların vicdanına yoluxmalıdır.

İçimizdəki vicdanı gözle görmək, dərk et-

mək çətindir, vicdanı yatanlar bunu iddia edə bilər. Amma əger başqa bir canının yarasını öz bədənində hiss edirsənə, ac olan bir pişiyə yemək verirsənə, pəncəsi yaralı bir itə kömək edirsənə, çətinliyi olan birinə bacardığın qədər el tutursa, kiminə çıxılmaz vəziyyətlərində ruhun sıxlırsa sənin içindəki vicdan yatmayıb, oyaqdır. Onu daim oyaq saxla, bu dünyadan vicdanı oyaq insanlara olan ehtiyacı çörəye, suya, oksigenə olan ehtiyacdən daha çoxdur.

Lale Mehrali

Azərbaycanın hər yeni günü
növbəti zəfər tarixdir. Uğurlar,
nailiyyətlər təzələnir və
bununla da uca milləti-
mizin qəhrəman, qorx-
maz və nəhayət hər cür
maneəni dəf etməyə
qadir millət olduğunu
bütün dünya görür.
Xüsusilə də, işgaldan
azad edilən ərazilər də
geniş quruculuq, abad-
lıq, bərpa işlərinin apa-
rılması və bunun
fonunda keçmiş qaçqın
və məcburi köçkünlərin
öz doğma yurdlarına
qayıdışı hər bir azərbaycanlı da
möhəşəm sevinc hissələri yaradır.
Yeni Azərbaycanın uğurlarından
dostlar sevinir, düşmənlər dərdə,
qüssəyə qərq olurlar.



qoyulan ve bu gün de davam etdirilən siyaset bunu özün de ehtiva edir.

Əli Kərimlinin agent olduğu sübuta yetirilir

Təəssüflər olsun ki, ikincilərin sırasında sapi özümüzdən olan baltalar da yer alırlar. Hansı ki, bu məxluqlar Azərbaycanda doğulub, boyanın başa çatıb, imkanlarından geniş forma da istifadə etməklə özlerine hər cür şərait yaradıblar. Lakin əldə etdikləri ilə kifayətlənmirlər və daha yeni imtiyazlar ve statuslara qazanmaq iddiası ilə meydanda fəaliyyət göstərirlər. Elələri də var ki, müxtəlif şirnikləndirici vədlər əsasında xaricə üz tutub, oradan Azərbaycana qarşı sifarişli hədayanlar səsləndirirlər. Ancaq erməni revanşçılarından heç nə ilə fərqlənməyən Arif Hacılı, Əli Kərimli, Cəmil Həsənli, Arif Məmmədov, Gültəkin Hacıbəyli, Trol Sadıqli, Sevinc Osmanqızı, Arif Yunus, Vüdadi İskəndərli və bu kimi erməni dəyirmanına su tökənlər bəd niyyətlərini reallaşdırıbilməyəcəklər. Heç bir qüvvə ölkəmizi öz düzgün yolundan sapdırıbilməz. Üğurlar, qələbələr dönməzdir və davamlıdır. Ona görə ki, əsas

“Hər hansı hərəkət, davranış hətta insanın özünü ifadə forması qədərinə olanda gözəldir”. Bu sözləri SIA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturolog Aydin Xan Əbilov devib.

O bildirib ki, bəzən biz köhnə ənənələri unuduruq, yeni, Avropanan götürdüyümüz ənənələri müasirlik formasında öz həyat tərzimizdə, gündəlik həyatda tətbiq etməyə çalışırıq: "Bu da istər-istəməz nəsillər arasında uğuruma gətirib çıxarıır. Azərbaycan mental dəyərlərində vaxtı ile daşlaşmış böyük-kicik münasibətləri, ata-ana, gelinqaynana münasibətlərində bu gün islahatlara ehtiyac var.

Nəzərəalsaq ki, keçmişdə də ha çox kənd yerində yaşayan Azərbaycan insanı böyük ailələrə malik idi. Ailələrlə yanaşı qəbilə dövründən gəlmə nəsillər və kənd icmasının bir-birilə qohum olması bu adət-ənənələrin formallaşmasına təsir etdi. Kənd yerində kiçik otaqlarda yaşayan ata, ana, 8-10 uşaq, gelin, nəvə arasındaki münasibətləri tənzimləmək üçün xalqımız unikal etik və davranış qaydalarını formalasdırımışdı. O cümlədən də, böyüklərin kiçiklər üzərində nəzarəti, öz təcrübələrini, həyat praktikasını bölüşməsi, müəyyən qadağaların olması normal qarşılıanındı. Kişi və qadın münasibətlərində də nə qədər təqid edilsə də, Azərbaycan mentaliteti həddindən artıq demokratik idi. Azərbaycan xalqının qadın, ana, bibi, qaynanaya verdiyi dəvər dövranın hec bir xalçında

Əli Kərimli agent olmadığını təkzib edə bilmir

yanı vericiliyin müxtəlif bəndləri ilə hüquq tədbirlər görülüb. Bir qədər əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində Rüstəmov Saleh Məhərrəm oğlu, Rüstəmlı Vidiadi Valeh oğlu Məhərrəmov Aqil Əli oğlu, Həsənov Babəl Qəzənfer oğlu ve Nəsirov Ruslan Şamim oğlunun Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə keçirilən məhkəmə prosesindən xaricdən Əli Kərimliyə pulların çatdırılması barədə çoxsaylı faktlar səsləndirilmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs Vidiadi Rüstəmlı Heydər Əhmədovdan 37 min ABŞ dolları, Ceyhun Hüseynovdan isə 50 min ABŞ dolları məbləğində pulları alaraq AXCP sədri Əli Kərimliyə çatdırığını bildirmişdir.

Zaman keçdikcə
Ə.Kərimlinin
kimlərdən hansı
yönümlü sifarişlə
aldığı sübuta
yetiriləcək

Söz yox ki, mövcud faktlar Ə.Kərimlinin xarici fondlarla əlaqələrini sübut edən siyasi hədən bir hissədir. Ə.Kərimlinin mekrli dairələrlə əməkdaşlığı daha geniş forma daşıyırdı. Təbii ki, zaman keçdikcə onun xarici maraqları dairələrlə əlaqələrini sübut edən və sübutlar çərçivəsində hansı şəbəkədən və dairədən nə qədər pul aldığına dair yeni-faktlar üzə çıxacaq. Söz yox ki, xarici mekrli dairələr Ə.Kərimlinin qasına qözünə asılıdır.

olmayıblar ki, bu səbəbdən ona pul-para göndərsinlər. Tərflər “əl-əli, eldə üzü yuyar” məsəlinə uyğun olaraq bir-birinə yardım göstərirler. Yəni xarici məkrli dairələr Azərbaycanda qarşılıq yaratmaq, erməni maraqların icra edilməsini istəyir və bu istəkler Ə.Kərimli vasitəsi ilə həyata keçirilir, qarşılığında cibləre pullar köçürürlər. Milli Məclisin deputati Elşən Musayev SİA-ya açıqlamasında bildirib ki, bu ictimai-siyasi ünsürlər onszu da ele özləri də etiraf edirlər ki, milli və dövlət maraqlarını satmağa hər zaman hazır olublar və bu gün də hazırlırlar: “Onlar açıq-açıqına Azərbaycana qarşı mübarizədədirlər. O ki, qaldı Əli Kərimlinin məhz bu məsələ ilə bağlı istintaqa cəlb edilmə perspektivinə, düşünürəm ki, Ə.Kərimli yalnız bu məsələ ilə bağlı deyil, bir çox məsələlərə bağlı açıqlama, izahat verməlidir. Çünkü bu insanın adı demək olar ki, bütün qara işlərdən çıxır. İctimai-siyasi həyatda nə zir-zibil, nə ziddiyet, nə kuryoz varsa adam sanki ora rusların sözü olmasın “pripiska”dır. Bu isə Ə.Kərimlinin xisletindən və bitib-tükənməyən ambisiyasından irəli gələn məsələdir”. Bu kimi faktlardan çıxış edərək, bir daha əmin şəkil də demək olar ki, Ə. Kərimli ABŞ-ın və Avropanın qaranlıq dairələrinin agentidir. Əgər belə deyilsə, qoy Ə.Kərimli iddiaların və ittihamların əsasız olduğunu sübut etsin. Çıxsın ənənəvi internet TV-lərə ittihamları təkzib etsin. Ede bilməz, çünkü adı faktlar əsasında üstündədir-agent.

İLHAM ƏLİYEV

Mentalitet və müasirlik arasındakı sərhədi necə tənzimləyə bilərik?



yoxdur. Sovet dövründə "Qayna-na" filminde, bəzi əsərlər, xaricin təsirini altında çəkilib beynimizə yeridilsə də, qaynana, ana kultu Azərbaycanda həmişə müqəddəsdir. Son sözü ağsaqqal desə də, ağıbirçeyin mövqeyi çox önəmli idi. Hətta biz evlənəndə bele ilk dəfə qadın elçiliyi olurdu, qadınlardan gedib razılışırıldılar. Həm qız, həm də oğlan üçün ana, bibi, xalanın razılığı çox önəmli idi. Hətta təzə evlənənlərin zifaf gecəsində də sağdış və solduş olsa da, əsas ağırlıq yenə də qadınlارın üzərinə düşürdü. Bu qadınlar da ya xala, ya bibi, ya da böyük gəlin olurdu. Bütün bu dəyərlərlə yanaşı elə dəyərlər də vardı ki, daşlaşmış və cəmiyyətin qəbul etdiyi normalara uyğun idi. Qız uşaqlarının cəmiyyət daxilində həddindən artıq gülməsi qadağan idi. Qızlarla oğlanların bir-birilər təmasda olub rəqs etməsi qadağan idi, gəlinin və baldızın münasibətlərində müvəyyən gedərəklər var idi.

Eyni zamanda oğlan uşaqları ile də çox böyük qadağalar var idi. Oğlan uşağı özünü şit apara bil-məzdi. Qızlara məxsus palтарlar, saç uzatmaq, sırga taxmaq kimi xalqımıza yad olan elementlərdən,



geyim tərzi, davranışından istifadə edə bilməzdilər, ata-ananın, böyüklerin üzərinə gələ bilməzdi və sair.

Bunlarla yanaşı yaxşı cəhətlər də çox idi. Uşaq olan zaman kənddə, öz məhəlləmizdə məktəbə, dükan qarşısına qədər kimi görürdük-sə, mütləq salamlaşmalı, əhval tutmalı idik, yaşılı insan üç aparırdısa, onu evinə qədər kömək etməlidi".

Onun sözlerinə görə, amma müasir dövrdə bir az fərqlidir: "Gənclərimiz daha müasirdir. Dün yadakı müasir tələblərə cavab verən həyat tərzinə keçiblər. İndi hərəmizin bir ya iki usağı var. Bəzilərinin həm əqli, həm sağlamlığında problemləri olur. Biz mecburuaq ki, bütövlükdə dünyada gedən tendensiyalara uyğunlaşış aile münasibətlərimizə yeni çalarlar qoşaq. İndi ne gözəldir ki, atalar, analar öz uşaqları ilə dostluq edə bilirlər. Ata, ana və ailə olaraq istirahət gedəndə birlikdə gedirlər. Keçmişdə qadınlarmızın cimərlivə getmək, im-

kanı yox idi. İndi bu normal karşılaşır. Qız uşaqlarının mini paltar gelinmesi, toylarda öz həmyaşıldalar kimi, özlərini müğənnilərə oxşadıb bəzənmələri heç kim tərəfindən tə-əccübələ qarşılanır. Həmin qızların əlaqına şübhə etmirlər. Oğlan uşaqlarının xaricilər kimi saqqalı, uzun saç saxlaması, bəzilərinin sır-ğa taxması onların cinsi azlığın nümayəndəsi olduğunu göstərmir. Əksinə onlar aktyor, müğənnilər kimi, dünyadakı tendensiyaya cavab olaraq geyinməyi, saç uzatmağı xoşlayırlar. Ona görə onları sıxışdırmaq olmur. Bir on Azərbaycan

da uzun saçlı uşaqlarla bağlı çok mənfi, məntiqi olmayan sixışdırımlar oldu. İnternet sahəsində böyük uğurlar qazanmış həmin gənclərin çoxu Azərbaycandan çıxıb getdilər. Yaxşı ki, bu ənənə ləğv olundu, Avropa oyunları zamanı bizim təklifi-miz də səsləndi. Hüquq müdafiə orqanları artıq parklarda görüşən gəncləri, hətta keçmişdə əxlaqsızlıq sayılan öpüşən gəncləri polis bölməsinə aparmırdı, valideynlərlə şantaj etmirdi. Bu ənənə cəmiyyət-də oturusdu.

Əlbətə, gənclər də nəzərə al-
malıdırlar ki, bizim mental, dini də-
yərlerimiz var. Bu dəyərləri birləş-
dirəcəmək olmaz. Yavaş-yavaş
islahatlar apararaq, mental davər-

İslanıtlar aparaq, mental dəyərlərle bağlı xeyirlərini vərək bəzi dəyişiklikləri əldə edə bilərlər. Amma ümumi götürəndə Azərbaycan xalqının əxlaq, mental dəyərlərinin dağıdılmasına gətirib çıxarmamalıdır. Çünkü biz xalq olaraq formalasdırın məhz bu dəyərlərdir. Dilimiz, milli ruhumuz, adət-ənənələrimiz, böyüye, qadına, usağa, yaslılara olan

uşaşa, yaşlılara olan dəyər, kişi, ana, qadın kultu və sair bunlardır. Bunları biz kifayət qədər qoruyub saxlaya bilsək, müasir dövrlə ayaqlaşdırıa bilsək, Azərbaycan xalqının qarşısını heç kim ala bilməz. Nə qədər imperiyalar olub, bizi zəbt ediblər, amma dəyərlərimizə toxuna bilmədiklərinə, bu dəyərləri vermediyimizə görə yaşıyırıq. Amma Yunan, Fars, Monqol, Sovet imperiyası yoxdur. Gənclərimiz bunu mütləq anlamalıdırılar, qəbul etməlidirlər”.

Söylü Aqazadə

Mixail Belyayev: "Ermənistanın belə siyaseti cəzasız qala bilməz"

Politoloq, iqtisadçı Mixail Belyayev Rusyanın Ermənistana təzyiq etmək üçün hansı imkanları olduğunu ve bunun İrəvanı qərbyönlü vektoruna yenidən baxmağa vədar edib-ətməməsi barədə "Moskva-Baku" portalına müsahibəsində maraqlı məqamları açıqlayıb. Müsahibəni oxucularımıza təqdim edirik.

- Mixail Kimoviç, rəsmi İrəvan özünü elə aparır ki, bu indi baş verməsə belə, çox güman ki, Moskva Ermənistana müxtəlif istiqamətlərdə təzyiq göstərmək qərarına gələcək. İlk növbədə ona görə ki, İrəvanın qərbyönlü vektoru regionda təhlükəsizliyi pozur. Bu təzyiq nə formada görünə bilər?

- Fərqli istiqamətlərə təzyiq ehtimalı baxımından baxsaq, vəziyyət belə görünür. Təsəvvür edək ki, Rusiya Qərblə yaxınlaşması səbəbindən Ermənistana müyyən təzyiqlər edə bilər. Tabii ki, bütün bu anti-Rusya addimları ile KTMT və bütövlükde MDB məkanında təhlükəsizliyin pozulmasına görə. Bu, narahat olmağa esas verir. Və son "qızımızı xətt" Rusiya-Ermənistən münasibətlərində görünməyə bilməz.

Ermənistən ətrafındaki vəziyyət və Rusiya-Ermənistən münasibətləri ilə bağlı bu gün Kremlin mövqeyi son derecə ehtiyatlıdır. Rusiya hakimiyyəti hələ də siyasi xəbərdarlıq taktikasından istifadə edir, Ermənistən hakimiyyətinə onların Qərbə 180 dərəcə dönüşünün nəye gətirib çıxaracağına sözün əsl mənasında izah edir. Değər ki, bu, kifayət qədər yumşaq yanaşma kimi görünür, Rusiya Xarici İşlər Nazirliyi mütəmadi olaraq İrəvana sərt xəbərdarlıqlar edir. Ancaq yenə də bu xəbərdarlıqlar yenidən düşünməyə çağırır. Amma nə vaxtsa Kreml üçün Ermənistən "qızımızı xətt" keçəcək. Artıq Ermənistənə silah-sursat verildiyini görür. Bu gün respublikaya nə qədər qəribe səsləndə də, erməni tərəfi ilə ictimaiyyətlə əlaqələr və kommunikasiya sahəsində təcrübə mübadiləsi aparacaq amerikalı hərbi təlimatçılar gelib. Yaxşı, belə bir vəziyyətdə bu anti-Rusiya siyaseti ilə necə davranışın lazımlığını izah etsinlər.

İrəvan Rusyanın "Mir" plastik bank kartlarını öz ərazisində qəbul etmekdən imtina edib. Bu da Ermənistən Rusiyaya qarşı ikinci dərəcəli Qərb sanksiyalarını tətbiq etməsinə daha bir işarədir. Bu kompas əqrəbidir və göstərir ki, Ermənistən hazırla Rusiya, Alı ilə deyil, Qərblə münasibətləri inkişaf etdirməyə yönəlib.

Fikrimcə, eğer Ermənistən hakimiyyətinə təzyiq etmək lazımdırsa, onda dərhal bütün istiqamətlərdə bütün təzyiqləri etmək lazımdır. Əslində əvvəldən qətiyyətlə hərəkət etmək lazımdı. Yenə də Kreml kifayət qədər aktiv olmadı. Biz sadələvhəcəsinə inanırıq ki, eğer bizim tarixi, mədəni əlaqələrimiz, iqtisadi əlaqələrimiz varsa, bu bizi birləşdirsek, diasporların temasları varsa, bu kifayətdir və hər şey yaxşı olacaq. Ukrayna ilə bağlı vəziyyət bunun belə olmadığını nümayiş etdirdi. Eynilə Gürcüstan və Moldova ilə bağlı vəziyyət kimi.

Paşinyan hakimiyyətə Qərbin himayəsi ilə gelib, bir məqsədə haki-



miyyətə gətirilib- Ermənistəni Rusiyadan qoparmaq. Paşinyan sadəcə öz işini görür.

Indi Ermənistən hakimiyyəti anti-Rusiya ritorikasını və addımlarını gücləndirməkdə davam edir. Biz görürük ki, İrəvan getdikcə Rusiya ilə Qərb arasında qlobal qarşidurmada Qərbin tərefini tutur.

Moskvanın mövqeyi həmişə xalqla hakimiyyəti bir-birindən ayırmadır. Ona görə də Moskva bu gün informasiya siyasetindən istifadə edir: Ermənistən xalqının Rusiyaya dost xalq olduğunu müntəzəm olaraq vurğulayır. Bu gün Rusiyada Ermənistənin özündən daha çox erməni yaşadığı vürgülənir. Bu doğrudur.

Prinsipcə, yeqin ki, müyyən situasiyada Ermənistən hakimiyyətə rusiyayönü lider peydə ola bilər. Amma Qərb Rusiya ilə qlobal konflikt fonunda Ermənistəndən o qədər möhkəm yapışır və onu o derəcədə xüsusi diqqət mərkəzində saxlayır ki, görünür, güclənen qərbyönümlü vektoru hələ ki kesmək mümkün deyil.

Moskva həm Ermənistən daxilində, həm də Rusiya daxilində rusiya-pərəst erməni dairələri ilə işləyir. Belə yumşaq gücdən istifadə etməyə çalışır. Ötən il Rusiya-Ermənistən forumu yaradılıb. Ümumiyyətlə, Ermənistən xalqı son illərin hadisələri fonunda əşqinqılıq içindədir. Respublikanın hakimiyyət orqanları anti-Rusiya fikirəri gücləndirmək üçün əhalini məqsədli informasiya və təbiqat ilə formalasdırmağa çalışır. Buna görə də, ümmilikdə Ermənistəndə əhalinin etimadını qazana biləcək rusiyayönümlü yeni qüvvələre ehtiyac var.

Ola bilsin ki, müyyən müddətdən sonra Ermənistənə Rusiyaya dahanadə radikal məxalif olan lider (Qərbin buna nail olmağa çalışıldığı görünür) hakimiyyətə gəlməsə, vəziyyəti kökündən dəyişmək mümkün olacaq. Neca ki, məsələn, Gürcüstanda Saa-kaşvilidən sonra hakimiyyətə gələn "Gürcü arzusu" Avropa isteklərinə baxmayaraq, Rusiyaya tam sadıqdır.

İstənilən halda, siyasi nöqtəyi-nəzərdən Rusiya həmişə Ermənistəndəki rusiyayönümlü gündəmle işləməyə, cəmiyyətə işləməyə ehtiyac duyur. İqtisadiyyatda Ermənistənə hansı təzyiqlər göstərə biləcəyimizdən danışsaq, burada vəziyyət belədir. Ermənistən iqtisadiyyatda ilk növbədə Rusiya ilə əməkdaşlığı və Alı üzvlüyüne əsaslanır. Ermənistən əhalisi 3 milyondan azdır. Ölknəi tərk edən və bir daha geri qayıtmayanların sayı durmadan artır.

Iqtisadi nöqtəyi-nəzərdən Rusiya, Alı-ni Ermənistənə bütün diapa-



Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyi

Yazı Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyinin maliyyə dəstəyi ilə "İctimai və dövlət maraqlarının müdafiəsi" istiqaməti çərçivəsində hazırlanıb

dənliqlər verir. Rusiya mağazalarının rəfləri sözün əsl mənasında Ermənistən istehsalı olan məhsullarla doludur. Biz bu məhsulları asanlıqla dəst ölkələrin malları ilə əvəz edə bilərik. O cümlədən də Azərbaycandan. Bizim üçün ticarət dövriyəsindən bir-iki milliard itki heç nə olmasa da, Ermənistən üçün bu, əhəmiyyətindən də artıqdır.

Rusiya Ermənistənə nə verir: qaz, neft, taxta və yaxın vaxtlara qədər silah. Və silah təchizatı haqqında. Axi Rusyanın hərbi standartları başqadır, NATO standartları başqadır. Qərbin Ermənistəni böyük miqdarda silahla təmin edəcəyi başa düşülsə belə, mütəxəssislərin texnikaya xidmət göstərəcəyi üçün baza yaradılmalı, hərbi qulluqçulara texnikanın istismarı öyrədilməlidir. Hamısı vaxt və puldur.

Ermənistən unutmamalıdır ki, onun dənizə çıxışı yoxdur. İstər silah təchizatı baxımından, istərsə də eyni nəqliyyat-iqtisadi əlaqələr baxımından. Ukraynanın Qərb ölkələri ilə birbaşa sərhədi var. Ermənistənin işə yoxdur.

İndi Ermənistənə əsas vəzifəsi Rusiyadan və Alı-dən iqtisadi asılılıqdan əl çəkmək və bunun əvezini tapmaqdır. Amma bu o qədər de sadə deyil. Bəli, aprelin 5-də Brüsselde onsuuz da artıq qalmaqla çevrilən görüşdə Ermənistənin baş naziri, ABŞ dövlət katibi və Avropa Komissiyasının rəhbəri iqtisadi əməkdaşlığı dair hansı sənəd imzalaya bilərlər. Yeni respublika iqtisadi destek. Artıq ABŞ, Alı və Ermənistən triumviratı yaradılır.

Lakin Ermənistənə Rusiyadan və Alı-dən iqtisadi asılılığını dərhal əvəz etmək mümkün deyil. Və sonra - ən vacibid budur: Ermənistəndə ABŞ və Alı-nin vəzifələri fərqlidir.

Bəli, amerikalılar kredit verəcək, Alı verəcək. Amma Ermənistən üçün bu klassik bedənam kredit dövriyəsinin köməyi ilə əlavə əsəret olacaq. Bəli, həm ABŞ, həm də Alı Ermənistəni dəstəkləyəcək - 3 milyon əhalisi olan ölkəyə dəstək vermək Qərb üçün problem deyil. Amma burada Qərbin əsas vəzifəsi Ermənistənən çıxaklılaşması deyil, məhz Ermənistənə Rusiyadan qopmasını təmin etməyə yönəlmiş addımdır. Ona görə də Qərbin Ermənistənən əyri şəhəri əhalisi o qədər də yaxşı yaşamayacaq. Bu pullar Ermənistən iqtisadiyyatını dəstəkləməyə yox, anti-Rusiya rejiminin dəstəkləməyə və Ermənistəndə anti-Rusiya sənərlərinin inkişafına gedəcək.

Göründüyü kimi, hərbi bazalar yaradılacaq, cəmiyyətə anti-Rusiya vurğusu ilə iş aparırla. Bütün qəriyərələr Rusiya əleyhinə tramplin yaratmaq məqsədində uyğun olaraq verilecək. Qərbi çox istərdi ki, Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhə açılsın. ABŞ və Alı-nin bu məsələdə fəallılması və Bakının buru görməsi də buna bir sübutdur. Cənubi Qafqazi yenidən yandırmaq istəyirlər. Ona görə də ABŞ Azərbaycan əleyhinə qə-

rarlar verir. Ona görə Nikol Paşinyan indi Azərbaycanın guya hazırladığı hansıa yeni müharibədən danişir. Ona görə təxribat məqsədilə Ermənistən qoşunları şərti olaraq Ermənistən-Azərbaycan sərhədində cəmlənir.

Ermənistən Amerikanın eksklavına çevrilecək, ABŞ Rusiya üçün bundan sonra da bələ problemlər yaratmaq siyasetini oradan həyata keçirəcək.

Amma Ermənistəndə sadələvh insanlar Qərbin həqiqətən onlara nəsə kümək edəcəyinə, firavanlığın olacağına, amerikalıların dəst olduğunu inanırlarsa, bunlar fantaziyalardır, ABŞ-dakı güclü erməni lobbisine və diasporuna baxmayaraq, heç də dəst deyillər. Eynilə də Fransa. Diaspor heç nə edə bilməyəcək, burada artıq böyük siyaset işleyir.

Qərb Ermənistəni satın alır. Amma ödəniş saxta və dəhşətli olacaq. Qərbin qucağına düşən istənilən MDB ölkəsinin taleyi bir çox suallar doğurur.

- Bu gün mənbələrə istinadən məlumat yayılıb ki, guya Ermənistənin baş naziri öz hakimiyyətini bir daha legitimləşdirmək üçün bu il növbədən karar parlament seçkiləri keçirmək niyyətindədir.

- Hesab edirəm ki, bu, kifayət qədər realdır. Paşinyan, görünüür, özü üçün sıfırlanmaq niyyətindədir. Ermənistən hakimiyyəti Qərb kuratorlarının göstərişlərinə uyğun olaraq hər şeyi səhv hesablayıb. Belə seçkilər elan olunarsa, ona hazırlıq avropapərəst və anti-Rusiya təbliğatı ilə müsaiyət olunacaq. Və bildiyimiz kimi, insanlar, xüsusən də onlara parlaq gələcək və edilərsə, idarə oluna bilər.

Bildiriləcək ki, Ermənistən üçün yeni tarix, Avropanın parlaq gələcəyinə baxışla yeni sahifə açılır. Bundan əvvəl baş verənlərin hamisının doğru olmadığı və Rusiya ilə bütün müttəfiqliyimiz yanlış qərar olduğu açıqlanacaq. İndi biz yeni, həqiqi "dostlar" tapdıq - Alı və ABŞ. Səslerin sayı təmin olunacaq, çox güman ki, Qərb texnologları müvafiq qüvvələri küçələrə çıxarmaqla əhalidən bir növ dəstək verəcəklər. Bu, məhz Nikol Paşinyanın "məxməri inqilab" dalğası ilə hakimiyyətə gəlməsi sənərisinin həyata keçirilmesi olacaq. Sonra onun partiyası "Cixış", yeni rusiyayönü strukturların çıxış adlandırılacaq. Amma bu Ermənistənən geləcəyində işq olmayacağı. Bu qeyri-realdır.

Ermənistən Rusiya ilə əldə etdiyi və sosial-iqtisadi vəziyyətin inkişafını vəd edən qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq perspektivlərindən, xüsusən də Azərbaycanla yekun sülh və nəqliyyat yollarının açılmasından imtiyinə edir. O, yaxşı heç nə verməyəcək Qərble yaxınlaşma yolunu seçdi.

Tərcümə- Elçin Bayramlı



3 aprel
2024-cü il

ŞOK: 7 mindən çox vətəndaş hakerlərin qurbanı olub!

Ötən il Azərbaycanda 7 mindən çox vətəndaş hakerlərin qurbanı olub. SIA xəber verir ki, bunu Xüsusi Rabitə və İnfomasiya Təhlükəsizliyi Dövlət Xidmetinin reis müavini Allahverən İsmayılov "Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər" mövzusunda keçirilən konfransda deyib. Onun sözlerine görə Xidmeti tərəfindən dövlət qurumlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı da zəruri tədbirləri həyata keçirir:

"Hazırda 30 min dövlət qurumunun istifadə etdiyi mərkəzləmiş elektron poçt sistemi vasitəsi ilə dövlət qurumları əməkdaşlarını hədəfləyən kibərhücumların qarşısı mərkəzi qaydada, olduqca effektiv şəkildə alınır. Belə ki, bu sistem vasitəsi ilə cari ilin ötən dövrü ərzində 16 milyon 993 min elektron poçt emal edilmişdir ki, onlardan 15 milyon 577 min istifadəçilərə çatdırılmış, 1 milyon 416 min elektron poçtun zərərlə tərkibli olması müəyyənləşdirilərək blok edilmişdir. Hazırda bu sistemin təkmilləşdirilməsi və istifadəçi sayının 60 000-e çatdırılması üzrə işlər yenənəşməq üzrədir".

A.İsmayılov qeyd edib ki, internetdən istifadə edərkən informasiya təhlükəsizliyinə, fərdi kibərgigiyəna qaydalarına riayət etməyən vətəndaşlar da haker hücumlarının qurbanına çevrilirler: "Haker hücumlarının qurbanına çevrilərək şəxsi kompüterlərindəki məlumatlarla yanaşı, istifadəçisi oludurları dövlət qurumlarının elektron xidmətlərinə aid autentifikasiya (loqin, şifrə) və fərdi məlumatları hakerlərin qurbanına çevirmiş vətəndaşların statistikası mütəmadi olaraq Xidmətimiz tərəfindən aparılır. Ötən dövr ərzində onların sayı 7 mindən çox olub".



ELAN

"Təmir - Tikinti AzNY" QSC-nin səhmdarlarının ümumi yığıncağı 25 may 2024-cü il tarixində, saat 10.00-da Bakı şəhəri, Nizami rayonu, O.Veliyev küçəsi 1 ünvanında keçiriləcəkdir.

Yığıncağın gündəliyində aşağıdakı məsələlər müzakirə ediləcəkdir:

1. 2023-cü ilin maliyyə hesabatının təsdiqi.
2. Dividentlərin bölüşdürülməsinə dair.
3. Təşkilatın məsələ.
4. Digər məsələlər.

Bildiririk ki, COVID-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabinetinin yanında Qərargahın qaydalarına dəyişiklik olarsa yığıncaq dəyişikliyə uyğun olaraq keçiriləcəkdir.

Səhmdarlar, ümumi yığıncağın gündəliyi üzrə materiallara iş günləri saat 10.00-dan 18.00-dək QSC-nin idarə heyətinin sedri ilə əlaqə saxlamaqla tanış ola bilərlər.

Əlaqə telefonu: 050-250-19-26

Hörmətlə,
"Təmir-Tikinti AzNY" QSC-nin
Idarə heyətinin sədri:

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası
aşağıdakı kafedralarda vakant
yerləri tutmaq üçün müsabiqə elan edir

Humanitar fənlər kafedrası Dosent, fəlsəfə elmləri namizədi

İxtisas fortepiano kafedrası
Dosent
Dosent

Forte piano, orqan və klavesin kafedrası
Dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru

Metodika və xüsusi pedaqoji hazırlıq kafedrası
Dosent

Dosent, pedaqogika üzrə fəlsəfə doktoru

Musiqi nəzəriyyəsi kafedrası
Dosent, sənətşünaslıq namizədi

**Müsabiqə müddəti elan qəzetdə dərc edildikdən
sonra bir aydır.**

**Ərizə və sənədlər müsabiqə haqqında
əsasnaməyə uyğun rektorun
adına bu ünvana göndərilə bilər.**

Bakı şəhəri, Az-1014. Ş.Bədəlbəyli küçəsi 98.

"SƏS" qəzetinə abunə kampaniyası davam edir!

«SƏS» QƏZETİNƏ
ABUNƏ OLMAQ İSTƏYƏNLƏR
AŞAĞIDAKI YAYIM
ŞİRKƏTLƏRİ İLƏ ƏLAQƏ
SAXLAYA BİLƏRLƏR



1. Azərpoçt Poçtdaşımı Mərkəzi – 0125984955, 0552004544
2. Azərmətbuat Yayım MMC – 0124411991, 0124404694
3. Səma Mətbuat Yayım – 0125940252, 0503336969
4. Pressinform MMC – 0125115191, 0504560835, 0553156002
5. Qaya Mətbuat yayım – 0125667780, 0502352343
6. Qasid Mətbuat Yayım – 0124931406, 0124938343
7. F.Ş.Ruhid Hüseynov – 0124349301, 0505357898
8. Ziya LTD – 0124977696, 0503067744

1 nüsxə 1 aylığı 13.20 AZN

6 aylıq 79.20 AZN

1 illik 158.40 AZN

**ABUNƏÇİLƏRİMİZİN
XİDMƏTİNDƏYİK**
Müraciət, şikayət, yazı,
təbrik və başsağılıqlarınızı
dərc etməyə hazırlıq!

Azərbaycanda çalışan pensiyaçılardın sayı açıqlandı

Bu gün təxminən 60 mindən artıq işləyən pensiyaçılarımız var. SIA xəber verir ki, bunu DOST TV-nin canlı yayımında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir deyib ki, bu rəqəm getdikcə artacaq: "Nəzərə alaqlı ki, əhalimiz işləməyə daha çox meyllidir. Pensiyaya çıxdıqdan sonra da işləyən vətəndaşlarımız var. Onlar 6 il işlədikdən sonra toplaşdıqları kapital hər il indeksasiya olunaraq pensiyalarının üzərinə gələcək. Bu gün bu, müraciət əsasında həyata keçirilir. Lakin bu ilin sonuna qədər bunun proaktiv qaydada həyata keçirilməsi planlaşdırılır".



Təcridxanadakı dostuna heroin keçirmək istəyən şəxs yaxalandı

Edliyyə Nazirliyi Penitensiər xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb. Penitensiər xidmətdən SIA-ya verilən məlumatə görə, həbs edilmiş şəxs Əli Həsənağa oğlu Novruzova dostu tərəfindən gətirilmiş sovgata baxış keçirilən zaman oradakı gödəkçənin astar hissəsində gizlədilmiş pambığa xüsusi üsulla hopdurulmuş 0,016 qrəm heroin aşkar olunub. Faktla bağlı araşdırma aparılır.



Baş redaktor:
Bəhrəz Quliyev

Ünvanımız:
Bakı şəhəri,
Üzeyir Hacıbəyli
küçəsi, 66.

Şəhadətnömrə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>

E-mail: ses@sia.az

"ƏLİNCƏ" AZƏRBAYCAN XEYRİYYƏ
CƏMIYYƏTİNİN ORQANI.

QƏZET 1991-Cİ İL
YANVARIN 11-DƏN ÇIXIR

Tel: 598-33-90

Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə biler.

**Qəzet bazar və
bazar ertəsində
başqa hər gün
nəşr olunur**

Tiraj: 3200